



Bərdədə məmurun evi yandı: ölən və yaralanan var
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 25 noyabr 2016-cı il Cümə № 262 (6583) Qiyməti 60 qəpik

Gündəm

Erməni müdafiə nazirinin Moskva səfərinin pərdəarxası



Kreml Azərbaycana təzyiqlər üçün yeni metodlara əl atır; prezidentlərin hazırlanan görüşü ilə bağlı hazırlıqlar iflas ola bilər

yazısı səh.11-də

“Azadlıq” qəzetinin redaktoru: “İndi məsələ burada ilişib”

yazısı səh.5-də

YAP-dan Elnur Aslanov barədə yeni açıqlama

yazısı səh.7-də

Trampın andiçməsinə Bakıdan kimlərinə dəvət edildiyini ABŞ səfirliyi açıqlayacaq

yazısı səh.6-də

Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər-əfv ümidi

yazısı səh.7-də

Avropada demokratiyanı millətçilik əvəzləyir, bəs Azərbaycanda...

yazısı səh.13-də

Partiya sədrinin müavini hədələyən həbs olundu tənəzzülə uğrayır

yazısı səh.10-də

“Eldar Mahmudova milli qəhrəman adı yarasır” deyən sabiq nazirdən xəbər yoxdur

yazısı səh.10-də

“Bu modelin banisi İlham Əliyevdir” - Eynulla Fətullayevdən hadisə kimi açıqlamalar

yazısı səh. 8 və 9-də

Əyalətdəki siyasətçilər vəziyyətin ağırlığından şikayətlənir

yazısı səh.13-də

Həmid Herişinin Tiflis qeydləri-Seymur Baycanla görüş...

yazısı səh.4-də

Azərbaycanın da daxil olduğu region mühüm gəlişmə ərəfəsində

İKİ PAYTAXT ARASINDA BÖYÜK SİYASİ BARTER - NÖVBƏ BAKIYA DA ÇATA BİLƏR

Rusiyanın “Su 24” təyyarəsini vurmaqda suçlanan “boz qurdçu”nun işi bağlanır; Türkiyə Krıma investisiya yatırır; Jirinovski Ankaraya hansı mesajı aparıb və Ərdoğan “Qarabağda razılaşıdırılmış rayonlar” deyəndə nəyi nəzərdə tutur?..



Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Sabiq nazirin türməyə girməsinə, hakim qarşısında dayanmasına mane olan kim(lər)di; “Rabitə çetesi”nin başı kimi Vidadi Zeynalovun göstərilməsi gələcəkdə daha böyük talançılığı stimullaşdırır

yazısı səh.3-də



Bricet Brinks

Ağ Ev rəsmisinin Bakıda qapalı görüşü-niyə yalnız “üçlük”?

yazısı səh.10-də



Bayram Səfərov: “Mən elə şeyə yol verən oğlan deyiləm”

yazısı səh.5-də



Surət Hüseynov biznesini Rusiyadan çıxarıb

yazısı səh.10-də



İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir

“ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bir müddət əvvəl ABŞ və Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrlərini dəyişdiklərini elan ediblər. Rusiya XİN 2010-cu ildən həmsədr olan İqor Popovu dəyişdirməyi planlaşdırırmı?” suala cavabında M. Zaxarova ABŞ və Fransanın həmsədrlərinin dəyişdirilməsi ilə bağlı qərarlarını səfirlərin rutin rotasiyası adlandıraraq bildirdi: “Fikrimizcə, bu, səfirlərin rutin rotasiyasıdır. Bir istiqamətdə müəyyən müddət işləyən diplomatlar digər yerlərə göndərilir. Biz bunda hər hansı siyasi əsas görmürük. O ki qaldı İqor Popovun dəyişdirilməsi ilə bağlı məsələyə, məlum olduğu kimi o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir”, - deyərək Rusiya XİN sözçüsü qeyd etdi.

OPEC baş katibinin Azərbaycana səfəri gözlənilir

OPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlayıb. “APA-Economics”-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.

Bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, prezident İlham Əliyevin razılığı ilə M. Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilib.

Kərbəlaya qanunsuz ziyarət?

Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil. Ancaq bu səfərlərin təşkilatçıları tənzimlənməlidir. Biz bilməliyik ki, bu səfərləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir”.

APA-nın məlumatına görə, bunu Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemə üzvləşməsinə münasibət bildiren Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var: “Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər”.

Dövlət Komitəsinin sədri qeyd etdi ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemə üzvləşmirlər: “Viza məsələsində hər hansı problemə qarşılaşırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik. Hesab edirik ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparacaq şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir. Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınırlar. Bəziləri hətta xarici ölkələrə gedərək Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir”.

M. Qurbanlı nəzərə çatdırıb ki, dövlət Kərbəlaya ziyarətə hər hansı qadağa qoymaq niyyətində deyil: “Ziyarətlər üçün tam azad, sərbəst şərait yaradılıb. Ancaq ziyarətlərin təşkilində bir nizam-intizam olmalıdır”.

Akif Çovdarovun oğlunu da həbs edəcəklər?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovla bağlı hüquq mühafizə orqanlarına müraciətlər hazırlanır. Bu haqda politika.az saytı məlumat yayıb. General oğlunun iş adamlarından pulların alınması və çatdırılmasında iştirakının olması iddia edilir.

Sitat: “Qaynağımız bildirir ki, Ruslan Çovdarov atasının işlərini həyata keçirib. General oğlu MTN-ə çatan vəsaitlərin çatdırılmasında iş adamları ilə birbaşa təmasa keçirmiş. Onun fəaliyyəti detallı şəkildə dövlət rəhbərliyinə göndərilib. İş adamlarının müraciətində başlarına gətirilən müsibətlər və oğlu Çovdarovun rolundan danışılıb”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxlayıb. Qurumdan R.Çovdarovla bağlı hər hansı bir araşdırmanın aparılması haqda məlumat verilməyib.



Ruslan Çovdarov

Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbəy Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sa-

biq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırma mərhələsində təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

□ E.HÜSEYNOV

Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb.

“APA-Economics” xəbər verir ki, prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.

Fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib.

Qusarda 45 yaşlı kişi donaraq ölüb

Qusar rayonunda kişi meyiti tapılıb. Meyitin rayonun Cibir kənd sakini, 45 yaşlı Mehdi Şeydayevə məxsus olduğu müəyyənənlib.

Onun meyiti bu gün səhər yaşadığı kənddə nohur kənarında tapılıb. Ailə üzvlərinin dediyinə görə, mərhum axşam saatlarında evdən çıxıb, amma geri qayıtmayıb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları M.Şeydayevin şaxtadan donaraq ölməsi qənaətinə gəliblər.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.



Təl-Əviv reyslərində yeni aksiya

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Təl-Əviv istiqamətindəki uçuşlara yeni aksiya barədə elan edir. Bakı-Təl-Əviv-Bakı istiqamətində 10 yanvar tarixindən 10 mart 2017-ci il tarixinə kimi olan uçuşlara dekabrın 1-dən 20-ə kimi aviabilet alarkən aviabiletin qiyməti cəmi 299 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Həmçinin aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Təl-Əvivə uçuşları həftədə iki dəfə komfortlu Airbus A319 və A320 laynerlərində həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviashirkətin rəsmi internet saytında verilmişdir: <https://www.azal.az/azal-miles/miles-programme>. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: <http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az>

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya <http://www.azal.az/> saytıdakı əlaqə forması vasitəsilə göndərmək olar.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80

NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub
 “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO -Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib.

Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə “NATO-nun komandanlıq strukturu”, “Azərbaycan-NATO-əməkdaşlığı”, “Strateji proqnozlaşdırma analizi”, “NATO-da əməliyyatların planlaşdırılması prosesi”, “Əməliyyat imkanları Konsepsiyası”, “NATO-Varşava Zirvə Toplantısından sonra”, “NATO-Cənubi Qafqaz tərəfdaşlığı” və digər mövzularda mühazirələr təqdim olunub.

“Qaya Mətbuat Yayımı” MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;

- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

“Yeni Müsavat” - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.

- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Rabitə işi” davam edir. Hər keçən məhkəmə prosesi büdcədən oğurluqların hansı səviyyədə olmasını daha aydın şəkildə ortaya qoyur. Rəqəmlər çox böyükdür, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) büdcədən ayrılan 100 milyonlarla manat oğurlanıbdır!

Prosesi izləyənlərdə belə təəssürat yaranır ki, oğurluqları böyük ölçüdə edənleri sadəcə həbs etmirlər. Oğurluqların baş tutmasında vasitəçi olanlar isə həbs edilə bilənlər kateqoriyasına aiddirlər.

“Rabitə işi”nə görə məhkəmə qarşısına çıxarılanlar sırasında RYTN-in sabiq aparat rəhbəri Vidadi Zeynalovun da adı var. Rəsmi ittihamda nazirliyin sabiq əməkdaşları “dəstə” adlandırılır və nə qədər qəribə olsa da, bu dəstənin başçısı kimi Əli Abbasov deyil, Vidadi Zeynalov göstərilir. Niyə axı Zeynalov? Əli Abbasov ortadadır axı!

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin və nazirliyin tabeliyində olan müəssisələrdən daxil olan gəlirlərin sərəncamvericisi ovaxtkı nazir Əli Abbasov olub. Bu sadə həqiqəti ittiham aktında yazmamaqla gizlətmək mümkün deyil. RYTN-dən böyük oğurluqlar olubsa, elə ən böyük oğru da həmin Əli Abbasovun özü olmayıb?

Vəsaitlərin necə mənimsənilməsinə sübut edən kifayət qədər dəlillər istintaq materiallarında yer alır. İttiham aktında Əli Abbasovun 10 il ərzində baş verən büdcə oğurluqlarına seyrçi münasibət sərgilədiyini ortaya qoyur.

Bu hərəkətsizlik Əli Abbasovun ciblərinin, bank hesablarının aşib-daşması, Bakıda, rayonlardakı səfəli guşələrdə bir-biri ilə bər-bəzəkədə, otaqların, mərtəbələrin sayında bəhsə girən villaların sahibinə çevrilməsində rol oynamaıy?

Əgər bu məsələ hüquqi müstəviyə keçirilsə, Əli Abbasov çoxdan məhkəmə qarşısına çıxarılmışdı. Bu gün “Rabitə işi”ndə Əli Abbasovun yoxluğu, onun əvəzində Vidadi Zeynalovun önə çıxarılması gələcəkdə büdcənin daha çox talan edilməsi üçün də bir örnəkdir. Bu və ya digər nazir düşünəcək ki, 100 milyon azdır, qoy 200 milyon oğurlayım, tutulan mən olma-yacağam ki...

Biz əsla Vidadi Zeynalova və digərlərinə haqq qazandırmırıq. Onlar ən iri büdcə şiçovullarındandır. Dövlət malını, xalqın milyardlarla vəsaitini ata mali kimi yeyib dağıdıblar. Əslində Vidadi və onun kimi dələduzlar qanunla ən ağır cəzaya məhkum edilməlidirlər. Fəqət onların başında dayanan şəxs və ya şəxslər onlardan artıq cəzalandırılmalıdır.

Milyardlıq oğurluqların başında dayanmış Əli Abbasovu qoruyan gizli səbəblər

Sabiq nazirin türməyə girməsinə, hakim qarşısında dayanmasına mane olan kim(lər)di; “Rabitə çetesi”nin başı kimi Vidadi Zeynalovun göstərilməsi gələcəkdə daha böyük talançılığı stimullaşdırır



Əli Abbasov

Bu gün vaxtilə RYTN-in rəhbərliyində çalışmış, nazir olaraq Əli Abbasovun ətrafında olmuş vəzifəli şəxslərin hamısı cinayət işlərində təqsirləndirilən şəxs statusundadırlar. Əli Abbasov isə dünyanın hansısa nöqtəsindəki imarətində əyləşib, Azərbaycan dövlətinin büdcəsindən oğurlanan pulları saymaqla, günün sonuna qədər kefi istədiyi kimi xərcləməklə şad-xürrəm yaşamını davam etdirir.

Bakıda isə “Rabitə işi” davam edir. Bütün oxlar son nəticədə Əli Abbasova yön alır. İfadələr “Əli Abbasov dedi, biz fiber optik kabeli bu qiymətə alıb, o qiymətə rəsmiləşdirdik” şəklindədir. Hakimler isə sanki eşitmirlər.

Belə söhbətlər var ki, Əli Abbasovun həbs olunmasının gizli səbəbləri var. Amma səbəblərin nədən ibarət olduğu da bilinmir. Bu məqamı aydınlaşdırmaq istəyi də görünür. Hər halda, bu istiqamətdə heç bir araşdırma getmir.

Bu gün də Əli Abbasovun yaxınlarının adına olan şirkətlərin talançılığının ayrıca cinayət işində araşdırıl-

ması zərurətinin nədən yarıldığı bilinmir. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi RYTN sistemində həyata keçirdiyi yoxlamalardan sonra nazirliyin bir sıra

dər çox oğurla və azadlıqda qal.

Hazırda həmin cinayət işinin hansı mərhələdə olduğunu dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq.

Xidmətdən sorğumuza yazılı şəkildə verilən cavab belə oldu:

“Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Xatırladaq ki, sabiq nazir Əli Abbasovun adının şahid kimi keçdiyi cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib. Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

□ E.HÜSEYNOV



Avropa Parlamenti Türkiyə ilə danışıqları dondurdu

Dekabrda AB liderləri qərarı dəstəkləsə, o zaman 50 illik əməkdaşlığa son qoyulacaq...

Avropa Parlamenti (AP) Türkiyə və AB arasında üzvlük müzakirələrinin dondurulması ilə bağlı qərar qəbul edib. Noyabrın 24-də Avropa Parlamentində keçirilən müzakirələrdə 479 deputat lehinə, 37 deputat isə əleyhinə olmaqla, Türkiyə ilə müzakirələri dayandırmaqla bağlı qərar layihəsi qəbul olunub. 107 nəfər isə bitərəf qalıb.

Qərar tövsiyə xarakterlidir. Üzvlük müzakirələri yalnız Avropa Birliyi (AB) liderləri tərəfindən alınacaq qərarla durdurula bilər. Gələn ay AB üzvü ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Ancaq Avropa mediası bu toplantıda liderlərin müzakirələrin durdurulması ilə bağlı qərar qəbul edəcəyinə inanmır.

Avroparlamentdə Türkiyənin üzvlük danışıqlarının dondurulması ilə bağlı qərar təkli bir qədər əvvəl irəli sürülüb. AP əsas parlament fraksiyaları bu qərarı dəstəkləyib. Ancaq Türkiyə bu gedişatdan narahət deyil, əksinə, prezident Rəcəb Tayyib Ərdoğan AP-in bu yöndə alacağı qərarın “heç bir dəyərinin” olmadığını, ancaq belə bir çalışmanın terror təşkilatlarını daha da fəallaşdırdığını bildirib.

Qeyd edək ki, Türkiyə ilə bağlı AP-da aparılan müzakirələrdə əsas mövzu 15 iyuldan sonrakı vəziyyət, OHAL (Fövqəladə Vəziyyət) dövründə demokratiya və insan haqları, hüququn aliliyi mövzularında ciddi geriləmələr olub, bu məsələ ilə bağlı rəsmi Ankaraya ünvanlı tənqidlər səsləndirilib. Daha sonra isə Avropa Komissiyasının Türkiyə ilə üzvlük müzakirələrini keçici olaraq dondurmasını çağırışı edən qərar təklif olunub. AB nizamnaməsinə əsasən, AP üzvlərinin üçdə birinin təkli ilə üzvlük müzakirələri dayandırılma, müvəqqəti dondurma və yenidən başlatma qərarları alına bilər.

AP müzakirələrində iştirak edən AB xarici siyasət təmsilçisi Federika Meqerini deyib ki, qaçqınlar, Kipr problemi və terrorla mübarizə mövzularında AB-nin Türkiyə ilə yaxından əməkdaşlıq etməsinə ehtiyac var. Ancaq bu çağırış nəticə verməyib. AP qərarında 15 iyul qiyamından sonrakı olaylar, o cümlədən OHAL məhdudiyyətlərinin narahatlıq yaratdığı vurğulanıb. Eyni zamanda qeyd olunub ki, hazırda Türkiyə 10 deputat, 150 jurnalistin həbsi ilə dünya birincisidir.

AP-in qərarı tövsiyə xarakterli olsa da, qanunverici orqan kimi liderlərin də qərarlarına təsiri ola bilər. Bu səbəbdən hər nə qədər mediada AB sammitində Türkiyə ilə müzakirələri durdurmaq qərarının olmayacağı yönündə fikirlər olsa da, istənilən halda qərar Türkiyə üçün müsbət deyil. Məsələ ondadır ki, Türkiyə uzun illərdir ki, Avropa ilə üzvlük danışıqları aparır. Digər tərəfdən, artıq 50 ildən çoxdur ki, Ankaraya Avropaya inteqrasiya yolunu tutub. Ölkə iqtisadiyyatı, ticarət əlaqələri Avropa ilə qurulub. Bütün bunlardan imtina etmək, uzun illər formalaşmış əlaqələrin ləğv olunması Türkiyənin uzunmüddətli maraqlarına zıyanlıdır.

Xatırladaq ki, Türkiyə 1963-cü ildə o zaman Avropa İqtisadi Birliyi adlanan qurumla əməkdaşlıq sazişi imzalayıb. 1987-ci ildə isə Türkiyə AB üzvlüyü üçün müraciət edib. Bu proses uzun bir müzakirə və danışıqlar mərhələsindən keçib, nəhayət, 1999-cu ildə AB Türkiyəni üzvlüyə namizəd ölkə olaraq qəbul edib. Yalnız 2005-ci ildən Türkiyə və AB arasında tam üzvlük danışıqları başlayıb. Türkiyənin birliyə üzvlüyü ilə bağlı Avropa Birliyinin bir sıra tələbləri, o cümlədən qanunlarda dəyişiklik tələbləri var.

Ancaq zaman-zaman bu mövzularda fikir ayrılıqları yaranıb. Türkiyədə bir sıra siyasətçilər Avropa Birliyinin bir “xristian klubu” olduğunu və müsəlman Türkiyənin birliyə üzv qəbul olunmayacağını iddia edirlər.

□ KƏNAN

Azərbaycan-Gürcüstan sərhədindəki məşhur qədimi körpüyə kimi "Qırımın körpü" deyir, kimi "Sınıq körpü". Sonuncu ad, mənə, o körpünün bir vaxt qəzalılıq vəziyyətində olmağından törəməyib. Allah özü şahiddi, sınıq talelər həmişə keçib, indi də keçir bu sınıq körpüdən. Tiflis çayxanalarına yığılan həmin sınıq tale sahibləri bir gün qərar verirlər həmin körpünü "Sınıq körpü" adlandırsınlar. Aşıqlar da sazlarını sızırar sinələrinə. Körpünü bax, bu cür məşhurlaşdırıb adını tarixi salnamələrə salırlar...

Bu ünvandan keçən ilk sınıq tale vaxtilə məşhur sufi ustadı Şeyx Sənana məxsusmuş. Gürcü qızının sevdasına düşən həmin çoxbilmiş sufi, deyilənlərə inansa, bir gün öz bütün əvvəlki taleyini sındırır-xirqəsindən, əbasından əl çəkir, başlayır donuz otarmağa, şərab içməyə, namaz qılmamağa.

Ənənə bu gün də davam edir. Azərbaycandan bezmiş yüzlərlə sınıq tale sahibi, "Sınıq körpü"dən o tərəfə adlayınca, anında bu qədim əfsanənin personajlarına çevrilirlər. Çayxanalar indi son dəb modern kafe-resorantlarla əvəzlənib. Müasir şeyx sənətləri isə Tiflisdəki xarici donor təşkilatların qapısını kəsdirmiş sabiq siyasətçilər, hüquq müdafiəçiləri, jurnalistlər və s.i. və digərlərdir.

Zəmanəmizin bu növbəti şeyx sənətləri ilə görüşlərdən xatirə olaraq cibimdə bir qəbz qalıb. Rustaveli küçəsindəki məşhur "Coffesta" kafesinə məxsus bu qəbzde qeyd olunur ki, bəs biz-müasir şeyx sənətləri, 20 noyabr 2016-cı il axşam saat 19-18 radələrində vaxtımızı əla keçirmişik. 5 ləri 50 tetraya dörd etirli qəhvə sifariş vermişik, 4 ləri 80 tetraya bir qədəh bahalı viski. Cəmi ümumi xərclərimiz 26 ləri 80 tetra təşkil edib.

Süfrəmizin haqqını ödəyən növbəti Məşədi İbad isə görün bir kimdir? Tanınmış media mütəxəssisi, monitorinqlərin tanrısı, şərti adı Şeyx Sənən olan filankesov filankes. Viskini də, qəhvə içən bizlərdən fərqli olaraq, elə o sifariş vermişdi yaddaşım məni indi aldatmayırsa.

Həyatını təhlükə qarşısında qoymaqdan çəkdiyim üçün, köhnə dostumu indi öz adıyla deyil, Şeyx Sənən adıyla işarələmək istəyirəm bu yazımda.

Bax belə poetik bir ünvanı Tiflisdəki Rustaveli küçəsi... Xatirələrimdə basdırdığım bir çox köhnə dostları məhz bu xoş ünvanda aşkarlayıb təcübümdən az qala yerə yıxılacaqdim.

- Sən...sən...sağsan? *Eşitmişdim səni çoxdan basdırıblar...Güya Bakıdakı xarici səfirliklərin birində gizlənməmişdin...Məcbur etmişdilər...Özü də...*

Zəmanəmizin Şeyx Sənə-

nı qolumdan yapışdırıb qoymadı yerə yığılım.

- Məni Tiflis dirilti. Bir də ətrafımızdakı bax bu gürcü gözəlləri!

Sonuncu nidanın səsinə ətrafımızdakı bütün gözəl, kifir qızlar diksinib biz tərəfə qanrılib baxdılar. Özümü bircə anlığa itirdim. Elə bildim min il öncə Şeyx Sənən da tam eyni səhnələrlə üzleşib o vaxtkı Tif-

yub tez də qeybə çəkildi. Məktəbdə əlaçı olmuşam. Eyhamı elə göydə tutdum. Bildim ki, pələng derisi geyinib Gürcüstana, Şoto Rustaveli küçəsindəki bax bu kafeyə getməliyəm. Büründüm pələng derisinə, səfirlikdən çıxdım.

Bir xatirə şəkli çəkirdik tarix üçün. Sonra o süfrədəki dəftərçəmə bax bu unudulmaz sözləri həkk etməyi unut-

özləri də bilmədən öz ayaqlarıyla gəlib çıxırdılar. Tale, qismət gətirirdi onları bura və dolabdakı paltarlar da müxtəlif zamanlarda, müxtəlif aylarda, illərdə bu odada can verən kimsəsizlərin soxaları idi - bu dünyada qoyub getdikləri son izləri...

...Və indi onların arasında Kərimin, filologiya elmləri namizədi Kərim Əsgəroğlunun

vaşcana, çəkmələrimin burnu üstə yaxınlaşıb hansı əsəri oxuduğunu öyrənmək istəyirəm.

Gördüyüm məni anında şaşdırır... qarşımda Anarın "Hotel otağı" əsərini görürəm, bir də Vadim Kojevnikovun "Qılınc və qalxan" romanını. Saniyələr sürət götürüb ildırım sürəti ilə axmağa başlayır mənə Seymur arasında. Ki-

- Bəli. Əhməd Kaya demiş "Dönəməm"...

Bu vaxt kənardakilərdən biri acılarımıza dözməyib telefonundakı mahnını səsləndirir-"Hesabım kalsın mahşere, elimi yikar giderim. Sen zahmet etme yerindən.Gürültü yapmam derindən. Parmakların üzərindən, su gibi akar giderim. Köpeklerimden kusundan, yavrudan cayar gide-

(H)O(s)tel otağı: Həmid

Herisçinin Tiflis qeydləri -

Seymur Baycanla görüş...



lis meyhanalarında. Gürcü qızının bir tərş baxışına bütün taleyi dəyişib.

- *Yaxşı necə oldu Bakıdan qaçmağı bacardın? Danış. Qorxma.*

Masa üzərindəki "Şeyx" in yeni xarici pasportuna baxıb ordakı qara möhürlərdə dünyanın bütün coğrafiyasını gördüm elə bil. Afrika qitəsi...Hind-Çin...Avropa...Asiya...

- *Dünya vətəndaşına dönübsən lap. Yaxşı necə oldu Bakıdan qaçmağı bacardın, həə?*

Kafedəki həzin musiqi söhbətimizin ruhuna tam uyğundu. "Şeyx" elə bil məhz bu tərənələrdən təsirlənib dilə gəldi, nəinki mənim bayaqkı sualımdan.

Gürcü klassiki Şoto Rustavelinin "Pələng derisi geyinmiş cəngavər" əsərini, tanımadığım naməlum el, sıgındığım xarici səfirlikdə qarşıma qo-

madı - "Ay adamlarına salam! Tiflis. 20 noyabr 2016. Şeyx Sənən".

Kafedən eşiyə çıxınca narın yağış üzümüzə çiledi. Arxadan kimsə qulağıma pıçıldadı- "Növbəti Şeyx Sənən indi bir başqa ünvandır. Gəlişiniz barədə xəbərdar deyil. Gəlib sevindirək indi qəfildən onu".

Azərbaycan ziyalıları, təəssüflər olsun, hələ də Anar qəhrəmanlarının, Şeyx Sənəninin sınıq talelərindən kənarda qalmağı bacarmırlar. Tiflisə gəlincə torpaq ayaqları altından qaçır. Şşşarrapppp sürüşərək gəlib düşürlər Anarın "Hotel otağı"na. Əsərdəki söhbətlər bir az fərqli şəkildə yenidən talelərinə təkrarlanır: "Bu hotel odasına Kərim kimi uğursuz insanlar ölmək üçün gəlirdi. Bu odaya ÖLƏSİ, ölümə məhkum olunmuş insanlar

da son izi - boz şalvarı, göy penceyi, qəhvəyi köynəyi, qara papağı və qara corabları qalacaqdı. Bir də çəkmələri... çəkmələr heç mənim də deyil, Sədyarındır. Çəkmələr...

Sədyarın çəkmələri haqqında fikir Kərimin bu dünyaya axırncı fikri oldu və dözülməz ağrının son həmləsi ürəyini həmişəlik dayandırdıqdan bir neçə an qabaq şüurunü söndürüb əbədi zülmətə qər qələdi".

Lakin indi bu ünvanlar hotel deyil, hostel adlanır. Qapısından heç vaxt ac pişiklər eşkik olmayan belə bir itbat ünvanı biz elə həmin Rustaveli küçəsində aşkarladıq. Burda əvvəllər birinci mərtəbədə "Əli və Nino" kitab dükanı yerləşirdi, yaxşı yadımdadı. Tanış ünvan, niyə həmin poetik addan məhrum edildi sualına indi cavab verə bilmərəm. Bəlkə də ikinci mərtəbədə axtarmalıyıq biz indi həmin itkin əliləri.

Dolanbac, əyri pillələr məni öz axarına alıb gətirib çıxarıncasib, ağır qoxulu naməlum bir ünvana. Qapını açıb içəri girincə gördüyümə diksinirəm. Əlim bir müddət üzümde qalıb quruyur öz-özünə. Kor təsədüflər, görünür, həyatın əsas qanunudur bu "hostel otağı"nda. Gör bir kimi, hansı itkin Əlini görürəm qarşımda...

Ədəbiyyatımızın ünlü imza sahibi Seymur Baycan, bütün Azərbaycan mass-mediasından burda gizlənsə də xeyri yoxdu, mənədən canını qurtara bilmir burda. Əlindəki kitabdan ayrılmayan Seymura ya-

tab, Seymurun əlindən aşağı enəndə o, qəfil məni öz qarşısında görüb əməlli-başlı diksinir, vallah. Elə bilir bu səhnə o casus romanının növbəti yazılmamış səhnəsidir.

Aramızdakı bu lal səhnənin ömrü xeyli uzun görünür mənə. Cəsus romanlarının süjetinə görə, indicə cibimdən tapançamı çıxarıb Seymuru qətlə yetirməliyəm.

- Əllərin titrəməyəcək?

Seymur zarafatını edir, yoxsa son etirafını? Əvvəlcə bunu anlama bilmirəm. Kriminallıq səhnəni davam etdirirəm.

- Yox...

- "AYO"çuların qafasına kontrol atəşini özüm vuracam" etirafını eşitmişdim. Bu səviyədə qəddarlığına inanmazdım amma. Vur...Qanımlı haladı. - deyən Seymur, qəfil, hadisələrin estetikasını dəyişib ona hind filmlərinə layiq bir epizod əlavə edir.

- Həmid, qardaş...bilirdim...bilirdim məni darda qoymayıb harda olsa gəlib tapancaqsan. Şükür! Görüşdük axır.

Öpüşüb qucaqlaşmış tarix üçün bir-iki fotomuzu çəkdiririk. Tezliklə ətrafımızda bir xeyli insan toplaşır. Kimi çay süzür bizə, kimi kənarda durub bu tarixi görüşə mane olmamaq istəyir.

Sanki görüşün iştirakçısı olmaq üçün bizim də yox...göylərin xüsusi icazəsi lazımdı indi.

- *Dönəcəksənmi geri, Seymur?*

- Yox...daha yox...

- *Qərarın qatidi?*

rim. Senden aldığım ne varsa, yerinə koyar giderim".

Musiqini səsləndirən cığal oğlanla da bax elə burdaca tanış oluram. Yaşar Xudiyev, dünyanı velisopedlə gəzən səyyah. Afrika qitəsini başa-baş gəzmiş bu insanın ana şüarı "Pedallayanda xoşbəxtəm" cümləsidir.

Hara getsə orda ya partlayış törəyəcək, yaxud nəse bir başqa qalmaqalın yaranma təhlükəsi yaşanacaq.

- Amerikada "Boston marafonu" zamanı çeçen qardaşları Sarnayevlər partlayış törətdiyi vaxt ordaydım. Düyü pişirən makina, içində kora-mis-mar, böyründə partlayıcı, vəs-sələm, ölüm mərmisi hazırdı. Xəstədi bütün çeçenlər. İslamı onları bu hala salan. İslam!

- Dünyadakı bütün partlayışların şahidi olmaq xoşbəxtliyi görürəm səni heç vaxt tərş edəsi deyil, Yaşar.

Hosteldəki anti-İslam ovqatı, müasir şeyx sənətlərimizin ifasında özünün pik nöqtəsinə qalxıb, day mən buraları tərş edənə qədər səngimək nədi bilmir.

Velisopedistin qlobalist olmağı təbiidir. Elə yazıçı Seymurun da. Pedallayanda, yazanda yaşayırlar, necə deyirlər. Ancaq mən özümü azca yad gördüm bütün bunlara. Hiss etdim ki, Şeyx Sənən əfsanəsinin müasir redaktəsi mənlilik deyil bu dəfə.

Qoy bu əsərin müasir qəhrəmanı elə Seymur Baycan olsun.

□ Həmid HERİSÇİ



Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə gələn alman turistlərin Azərbaycanlı qaçqınlara bağlı olduğu maşınların taleyi ilə bağlı məsələ hələ də müəmmaldır.

Xatırladaq ki, yarışmaya gələn alman turistlər Azərbaycanı tərk edərkən gəldikləri 240 ədəd avtomobili qaçqınlara hədiyyə olaraq qoyub getmişdilər. Lakin bu maşınların qaçqınlara verilməsinin səbəbi kimi onların gömrük rüsumu ilə ("rastamojka") bağlı probleminin olması əsas gətirildi.

İndiyədək Binəqədidə dayanacaqdan birində saxlanıldığı deyilən maşınların bir hissəsinin "yoxa çıxdığı" barədə də vaxtaşırı xəbərlər yayılır. Lakin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov "Yeni Müsavat"ə müsahibəsində bu barədə deyilənləri təkzib etdi və həzrki duruma tam aydınlıq gətirdi:

- O maşınların hamısının ta-

rixləri köhnədir. 1957-ci ildən tutmuş, 1975-ci ilə qədər istehsal olunan maşınlardır. Yeni avrostandartlara uyğun deyil, səndi də düzgün deyil. O maşınlar "metallom"dan başqa heç bir şeyə yaramayacaq.

- Nə qədər maşın var?

- 240 maşındır, hamısı da yerində durur. 5-6 dənə də motosiklet var.

- Bunları hansı formada istifadəyə vermək olmaz?

- Heç nə etmək olmaz. Çünki heç bir sənədi yoxdur. O məsuliyyəti heç kim üzərinə götürməz. Nazirlər Kabinetindən qadağa qoyulub ki, avrostandartlara cavab verməyən maşınlar ölkəmizə idxal oluna bilməz. Köhnələri də yığıdırmaq lazımdır. O maşınlar da 4-5 ildir qalıb orda.

"Mən elə şeyə yol verən oğlan deyiləm"

Bayram Səfərov avropalıların qaçqınlara hədiyyə etdiyi 240 avtomobilin taleyindən danışdı



Bayram Səfərov

- Bəs o maşınlar niyə gətirilmişdi?

- Maşınları ona görə gətirmişdilər ki, kimsə versinlər. Onlar ralli yarışına gəlmişdilər. Bura gələndən sonra isə sənədlə mənə təhvil verdilər. Bu maşınlarla yenidən geri qayıtmaq onlara baha başa gələrdi, yaqin o nöqtəyi-nəzərdən burda saxlayıblar. Çünki dəfələrlə bizim XİN-dən, Nazirlər Kabinetindən həmin firmaya məktub yollandı ki, "maşınlarınızı aparın". Aparmaq onlara çox baha başa gələr axı. Yeni vəziyyət belədir. Neçə ildir bu vəziyyətdə qalandan sonra təkəri, akkumulyatoru, digər hissələri hamısı məhv oldu getdi.

- Həmin avtomobillər kima təhvil verilmişdi?

- Mənə təqdim ediblər. Vəkalətnamə veriblər ki, "Allgeau-Orient" firmasının Azərbaycanda hər bir sənədləşməsinə mən edə bilərəm. Onlar bu səlahiyyəti mənə vermişdilər, amma mən də heç nə edə bilmədim. O vaxt biz danışdıq, heç cür mümkün olmadı.

- Bayram müəllim, amma həmin avtomobillərin ehtiyat hissələrindən istifadə etmək olar...

- Olar. Mümkündür.

- İcma həmin ehtiyat hissələri lap təndərə çıxarıb vətəndaşlara, avtomobil sevlərinin sahiblərinə sata bilməzmi?

- Mənə fərdi qaydada müraciətlər olub. Amma gələcək söz-söhbətlərə görə buna razılaşmamışam. Amma mümkün ki, gələcəkdə istifadəyə yararlı maşınların müəyyən hissələri sökülsün. Qalanı da "metallom" a verilecek.

- Bir ara yazılmışdı ki, maşınlar sökülüb satılıb...

- Onların biri də sökülməyib, kim deyirsə, yalandır. Mən elə şeyə yol verən oğlan deyiləm. Mən özümə hörmət edən adamam, imkan vermərəm ki, elə hal olsun.

- Əsasən "Mercedes" maşınlarıdır, yoxsa...

- Yox, "Mercedes"dən başqa BMW də var, "Audi" də, digərləri də. Çox markadan var. Amma qalıb orda, çürüyür. Mən neçə dəfə istəmişəm ki, bu məsələ həllini tapsın, sənədləşmə işi aparılsın. Hətta mən onlarla danışanda dedim, adam yollayım, gəlsin, sənədləri həll ələsin. Ancaq bu da var ki, onlar bir ölkənin maşını deyil.

Yalan şeydir ki, "Eurovision"a gəliblər, bu maşınları da pay verməyə gətiriblər. Onların özlərinin bir marşrutda ralliləri olub, qabaq deyirdilər ki, 9 min km məsafə qət ediblər. Almaniya, Belçika, Avstriya, Fransa və digər ölkələrdən gəliblər. Az qala bütün Avropa ölkələrindən. İndi qapı-qapı düşüb Avropa ölkələrindəki həmin adamlardan sənəd almaq mümkün deyil. Bəziləri sükanını, bəziləri "fara"sını çıxarıb aparmışdı. Özləri də bəzi maşınları söküb aparmışdılar. Bir müddət də Qaradağda qalmışdı, orda da sökülmüşdü. Yeni köhnəmiş söhbətdir, bunu 50 dəfə yazıblar.

- Bəs bu avtomobilləri təhvil götürəndə siz bilmirdinizmi ki, sənədləri qaydasında deyil?

- Yox, mən bilmirdim ki, bunun belə çətinlikləri ola bilər. Elə bilirdim bunların sənədi olacaq. Maşın verildə onun texniki pasportu olar, yaxud gömrük qeydiyyatı lazımdır və s. Ona görə də bu məsələ həll olunması deyil. Bu maşınlar "metallom"dan başqa heç nəyə yaramır.

- 240 maşının hər birində 2-3 minlik hissə olar, bu da az vəsait deyil...

- Nə qədər? (Gülür) Nə danışsın? İşlək maşınlar bu saat min, 2 min, 3 min manatdır. Maşın bazarında bu saat 3-4 minə normal, işlək maşınlar var.

□ Elşad PAŞASOY

"İndi məsələ burada ilişib"

Məlum olduğu kimi, sentyabr ayının 5-dən etibarən "Azadlıq" qəzetinin çapı dayandırılıb. Hazırda qəzetin nə vaxt yenidən çapa başlayacağı bəlli deyil. Qəzet rəhbərliyinin bu istiqamətdə atdığı addımlar, redaksiyadakı son durum, əməkdaşların vəziyyəti və sairə bağlı məlumat almaq üçün "Azadlıq" qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladım. Suallarımızı cavablandıran redaktor qəzetin maliyyə durumunun ağır olduğunu və nə zaman çapa başlayacağına bəlli olmadığını bildirdi.

- "Azadlıq" qəzetinin yayımının dayandırılmasının əsas səbəbi nə oldu və o problemin həlli ilə bağlı hazırkı vəziyyət necədir?

- Bilirsiniz ki, bizdə yayım direktoru Faiq Əmirov idi. Yayımın gələn pulları bankda saxlayırdı və nəşriyyat, digər xərclərə sərf etmək üçün onun imzası əsas idi. Bankdan pulu hər zaman o götürürdü. Faiq Əmirov həbs olundandan sonra qəzetin yayımından gələn pulların götürülməsində problem yarandı. İl-

"Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərif: "Vəziyyət son dərəcə kritikdir"

kin mərhələdə bank bizim rəhbərlikdə olan başqa bir şəxsin imzasını təsdiq etmirdi. Müvafiq sənədləri təqdim etdikdən bir müddətdən sonra Rahim Hacıyevin imzası təsdiqləndi. Bundan sonrakı mərhələdə Beynəlxalq Bankın bizim hesabımız olan filialından Qənimət Zahidin adından indiyə qədər tələb olunmayan başqa bir sənəd, etibarnamə tələb etdilər. Qənimət bəy də qanunvericilikdə tələb olunan qaydada Rahim Hacıyevə etibarnamə verdi. Bu etibarnaməni banka təqdim edəndən sonra ortaya növbəti qərar çıxdı ki, bu, notarial qaydada olmalıdır. Qənimət bəy də etibarnaməsinə notarial qaydada təsdiq etmək üçün Strasburqdakı konsulluğa müraciət etdi. İndi məsələ burada ilişib. Ancaq bu tələblər qeyri-qanunidir. Hüquqi şəxslərdə baş redaktorun imzasının qəzetin rəsmi blankında olması kifayətdir. Amma bizdən notarial qaydada etibarnamə istədilər. Hələ ki kon-

sulluq o sənədin verilməsini təmin etməyib. Ona görə də bizim 7 min manatdan artıq yayımdan gələn vəsaitlərimiz də hesabda qalmaq şərti ilə o hesabdan istifadəmizə problem yaradıblar. Hesab olmadıqdan sonra ordan-burdan borc edib bir neçə nömrə buraxmağın da mənası yoxdur. Biz Mətbuat Şurasına bu məsələyə müdaxilə olunması ilə bağlı rəsmi qaydada müraciət etmişik, onların da cavabını gözləyirik.

- Əməkdaşlarınızın məş məsələsini necə həll edirsiniz?

- Bilirsiniz ki, "Azadlıq"da o kritik vəziyyət hər zaman olub. İndi də vəziyyət son dərəcə kritiktir. Maaşdan söhbət getmir. Sadəcə, son dərəcə çətin vəziyyətdə əməkdaşlarımız qəzetin saytının gündəlik xəbərlərlə təmin olunmasına yardımçı olur. Amma bunun uzun müddət davam etməsi də sual altındadır.

- Əməkdaşlarınız arasında "Azadlıq"dan gedən olubmu?



Sücəddin Şərif

- Xeyr, gedən olmayıb, hamısı yerindədir. Bəziləri başqa qəzetlərlə, saytlarla əməkdaşlıq hesabına minimum gündəlik dolanışığını təmin etməyə çalışır. Amma rəsmi şəkildə gedib başqa yerdə işləyən yoxdur.

- Bəs redaksiya xərclərini necə qarşılayırsınız?

- Hazırda o məsələdə də ciddi problem var.

- İndi, sadəcə, bank hesabı ilə



bağlı əməliyyatların bərpa olunmasını gözləyirsiniz?

- Bəli. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar, diplomatik korpuslar qəzetin durumu ilə bağlı məlumatlıdır. Hətta BMT-dən buraya gələn nümayəndənin də müfəssəl məlumatı olub. Amma 27 ildir fəaliyyət göstərən qəzetin sənədlərində qüsur axtarmağı bəhanə etməklə bizə problem yaradırlar.

- Sizcə, bütün bunlar "Azadlıq" qəzetinə yönəlmiş təzyiqlərin bir formasıdır?

- Təbii ki, bu təzyiqlərdir. Faiq Əmirovun imzası təsdiqlənəndə baş redaktorun birinci müavini Rahim Hacıyevin məktubu əsasında verilmişdi. Faiq onun məktubu ilə təsdiq edirlər. Amma onun özünün təsdiqlənməsinə problem yaradırlar. Bu anormaldır. Bir müddət əvvəl sən onun imzası ilə, onun əməkdaşının hesabdan istifadə etməsinə icazə verirsən, amma

indi onun özü hesabdan istifadə etmək istəyəndə problem yaradırlar.

- Bu məsələyə görə Beynəlxalq Bankı məhkəməyə vermişinizmi?

- Hələ ki verməmişik. Çünki reallıqlar var. Beynəlxalq Banka bu göstərişi verən, məhkəməyə də o göstərişi verə bilər. Azərbaycan məhkəmələrinin hansı durumdakı olduqunu heç kimə sirt deyil.

- Hazırda problemin həlli üçün hansı addımlar atırsınız?

- Bizim əlimizdən nə gəlir? Əlimizdən gələn odur ki, daxildə media ilə bağlı qurumlara müraciət edək, bunu eləmişik. Media ilə məşğul olan beynəlxalq təşkilatlarla da iş aparırıq. Bundan başqa əlimizdən heç nə gəlmir.

- Xaricdən grant alsanız, onu başqa bir hesaba yönləndirmək imkanınız varmı?

- Bize nə xaricdən grant gəlir, nə də alternativ hesabımız var.

□ Nərgiz LİFTİYEVA



Trampın andiçməsinə Bakıdan kimləri dəvət etdiyini ABŞ səfirliyi açıqlayacaq

ABŞ səfirliyindən hələ "gözləyin" cavabı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi nəzərdə tutulan inauqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir. Azərbaycanın kimin və ya kimlərin mərasimə dəvət edildiyi xüsusilə maraqla izlənilir. ABŞ mediasında yayılan xəbərlərə görə, inauqurasiya mərasiminə hazırlıq işləri və dəvətlər artıq ünvanlarına göndərilməyə başlanıb. Lakin söhbət ABŞ vətəndaşları olan şəxslərin dəvətindən gedir.

Azərbaycanı mərasimə kimin rəsmi təmsil edəcəyi isə hələ dəqiqləşməyib. Kimlərə ABŞ-dan dəvət gəldiyi məsələsinə gəlincə, bir neçə gün öncə mediada "Amerika-Azərbaycan" Alyansının sədri, neqillyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun və Ziya Məmmədovun dəvət edildiyi barədə xəbərlər yayılıb. Ziya Məmmədov isə Trampın inauqurasiya mərasimində dəvət edilmədiyini "Yeni Müsavat"a açıqlamasında bildirib. Anar Məmmədov isə hələ bu barədə nə təkzib, nə də təsdiqləyici açıqlama verməyib.

Hələlik bu iki məşhur şəxsdən başqa heç kimin adı "ABŞ-a dəvət edildi" deyərək çəkilir.


ABŞ-ın yeni prezidentinin inauqurasiya mərasimində Azərbaycanı kimlərin dəvət ediləcək edilmədiyini araşdırmaq. Bu məqsədlə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirliyin əməkdaşı Mehdi Hüseyinquliyev bildirdi ki, bu gün (24 noyabr-red.) ABŞ-ın Şükran bayramıdır, ona görə də iş günü deyil. Səfirlik əməkdaşı bizə gözləməyi məsləhət etdi və bayramdan sonra dəqiqləşdirib məlumat verəcəyini söylədi.

Xatırladaq ki, prezidentlərin inauqurasiya mərasimi ənənəvi olaraq yanvarın 20-də ABŞ Konqresində həyata keçirilir və yeni prezident yanvarın 21-dən rəsmi fəaliyyətə başlayır.

Donald Trampın inauqurasiyası ABŞ tarixinə 57-ci inauqurasiya mərasimi olaraq düşəcək. ABŞ prezidentləri əlini İncilin üzərinə qoyaraq and içirlər.

□ Etibar SEYİDAĞA

Dövlət katibi postuna namizəd Mitt Romni kimdir?



ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək hökumətində dövlət katibi (xarici işlər naziri) postuna adı ən çox hallanan şəxs Mitt Romnidir. Novator.az onun barəsində qısa arayışı təqdim edir.

Mitt Romni 1947-ci ildə Detroit şəhərində anadan olub. Onun atası Corc Romni 1969-1973-cü illərdə ABŞ-ın şəhər inkişafı və tikinti naziri postunu tutub.

Mitt Romni dini təmayüllü Brihem Yanq Universitetini (humanitar elmlər bakalavri dərəcəsi ilə) və Harvard Universitetini (hüquq doktoru və işgüzar idarəçilik magistr dərəcələri ilə) bitirib.

Uzun illər "Bain Capital" investisiya şirkətinə rəhbərlik edən Mitt Romni siyasətə 1994-cü ildə qatılıb. 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb.

2012-ci ilin prezident seçkisinə Respublikaçılar Partiyasının namizədi olan Mitt Romni demokrat Barak Obamaya uduzdu. Barak Obama Seçicilər Kollegiyasına 332, Mitt Romni 206 nümayəndə qazandı.

Mitt Romni xristianlıqda mormonizm kimi tanınan cərəyanın nümayəndəsidir. Bu cərəyanın əsasını 1820-ci ildə Nyu-York ştatında Cozef Smit qoyub. Son Günlərin Müqəddəsləri Kilsəsinə tapınan mormonlar 1830-cu ildə dərc olunmuş "Mormonun kitabı"ni yer üzünün ən düzgün kitabı sayırlar.

Azərbaycanın da daxil olduğu region mühüm gəlişmə ərafəsində

Dünən - Rusiyanın "Su-24" qırıcı təyyarəsinin Türkiyə səmasında vurulmasının ildönümü günündə baş vermiş və iki ölkə münasibətlərinə dəxli olan bir neçə hadisə diqqət çəkdi. Biri təyyarə insidenti ilə birbaşa bağlıdır, digəri Kremlin "danışan dilləri"ndən sayılan Vladimir Jirinovskinin qəfil Türkiyə səfəridir. Üçüncü, dördüncü olay haqda isə az aşağıda yazacağıq.

Ondan başlayaq ki, ildönümü günü rus pilot Oleq Peşkovun ölümündə günahlandırılan "boz qurdçu" Alparslan Çelikin cinayət işinin bağlana biləcəyi xəbəri yayılıb. Belə bir ehtimalı jurnalistlərə açıqlamasında Çelikin vəkili Murad Üstündağ deyib. Onun sözlərinə görə, hələlik cinayətlə bağlı araşdırma aparılır və iş məhkəməyə verilməyib. "Baş prokuror işin məhkəməyə verilməsi, yaxud da bağlanması haqqında qərar qəbul edəcək. Müdafiə etdiyim şəxs rus pilotunu öldürmədiyini deyir" - vəkil qeyd edib.

Maraqlıdır ki, əvvəllər iki ölkə münasibətlərinin düzəlməsi üçün Moskva tərəfindən üç şərtəndən biri kimi ciddi şəkildə irəli sürülən bu məsələni indi Kreml sanki unudub. Onun üstünə getməyə lüzum görmür. Bu da əslində məntiqlidir, çünki Moskva və Ankara barışdan sonra geriye yox, irəli baxmaqda maraqlıdır və hazırda onların arasında həlli qat-qat vacib olan, hər iki dövlətin regiondakı köklü maraqlarına toxunan məsələlər var.

Söhbət öncəliklə Suriya (Bəşər Əsəd, Hələb, İŞİD) böhranından, PKK-PYD məsələsindən, Qərblə (ABŞ və NATO ilə) ikitərəfli əlaqələrin perspektivinə iki ölkənin münasibətindən, nəhayət, Türkiyə-Rusiya əməkdaşlığına, o sırada hərbi-siyasi tərəfdaşlığını keyfiyyətə yeni müstəviyə keçirməkdən gedir. Bu, ələlxüsus da Kremlə gərəkdir, çünki ABŞ-Rusiya rəqabəti ən gərgin bir dönəmə girib və NATO üzvü, ABŞ-ın regiondakı əsas müttəfiqi Türkiyə bu rəqabətin sonucuna məxsusi möhür basa bilər.

Şübhə yox ki, Jirinovskinin Türkiyə səfəri bu xüsusda təsadüfi deyil. Hətta onun açıqlamalarından görüldüyü kimi, istisna deyil ki, LDRP lideri qardaş ölkəyə prezident V. Putinin xüsusi tapşırığı (missiyası) ilə gedib. Həmin açıqlamalarda əsas vurğu Ankaranın NATO və ABŞ-dan qopub Rusiya ilə siyasi-hərbi ittifaqa girməsinin, blok yaratmasının, Türkiyə hesabına Avrasiya Birliyinin genişləndirilməsinin vacibliyi qırmızı xətt kimi keçir. Jirinovskiye görə, Rusiya, Türkiyə, İran və Suriyadan ibarət ittifaq bölgədə əsas gücə çevrilməklə, bir çox mühüm layihələri gerçəkləşdirə bilər.

Hələlik onun bu kimi təkliflərinə rəsmi Ankaranın hansı mövqə sərgilədiyini bəlli deyil. Lakin V. Jirinovskinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi, qardaş ölkənin ünvanına ənənəvi ritorkadan fərqli olaraq, xeyli olduqca xoş sözlər söyləməsi, difirambalar səsləndirməsi özlüyündə az şey demir...

Maraqlıdır ki, bu arada ilahaq edilən Kırma Türkiyənin investisiya yatırmağa başlaması haqda xəbər yayılıb. Belə görünür, tərəflər doğrudan da hansısa böyük siyasi barter (mübadilə) layihəsinin içindədir. Hər necə olmasa, Ankara hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Kırımın ilhaq olunduğunu, oradakı Kırım türklərinin isə sıxışdırıldığını açıq bəyan edib və bu mövqeyi BMT-də, digər beynəlxalq təşkilatlarda müdafiə, öz səsi ilə təsdiqləyib.

Amma indi Kırım "parlamentinin" deputatı Ruslan Balbekin sözlərindən aydın olur ki, "Kırım artıq bir sıra perspektivli investisiya layihələri baxımından türkiyəli iş adamlarının da diqqətini cəlb edib". Bu barədə o, yarımadaya Türkiyə biznesi nümayəndələrinin gəlişindən sonra bildirib ("Vestnik Kavkaza").

Deputatın sözlərinə görə, Kırımın Rusiyaya birləşməsindən sonra yarımadaya Türkiyədən sonra nufuzlu nüma-



İki paytaxt arasında böyük siyasi barter - növbə Bakıya da çata bilər

Rusiyanın "Su 24" təyyarəsini vurmaqda suçlanan "boz qurdçu"nun işi bağlanır; Türkiyə Kırma investisiya yatırır; Jirinovski Ankaraya hansı mesajı aparıb və Ərdoğan "Qarabağda razılaşdırılmış rayonlar" deyəndə nəyi nəzərdə tutur?..

hələri gerçəkləşdirə bilər.

Hələlik onun bu kimi təkliflərinə rəsmi Ankaranın hansı mövqə sərgilədiyini bəlli deyil. Lakin V. Jirinovskinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməsi, qardaş ölkənin ünvanına ənənəvi ritorkadan fərqli olaraq, xeyli olduqca xoş sözlər söyləməsi, difirambalar səsləndirməsi özlüyündə az şey demir...

Maraqlıdır ki, bu arada ilahaq edilən Kırma Türkiyənin investisiya yatırmağa başlaması haqda xəbər yayılıb. Belə görünür, tərəflər doğrudan da hansısa böyük siyasi barter (mübadilə) layihəsinin içindədir. Hər necə olmasa, Ankara hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Kırımın ilhaq olunduğunu, oradakı Kırım türklərinin isə sıxışdırıldığını açıq bəyan edib və bu mövqeyi BMT-də, digər beynəlxalq təşkilatlarda müdafiə, öz səsi ilə təsdiqləyib.

Amma indi Kırım "parlamentinin" deputatı Ruslan Balbekin sözlərindən aydın olur ki, "Kırım artıq bir sıra perspektivli investisiya layihələri baxımından türkiyəli iş adamlarının da diqqətini cəlb edib". Bu barədə o, yarımadaya Türkiyə biznesi nümayəndələrinin gəlişindən sonra bildirib ("Vestnik Kavkaza").

Deputatın sözlərinə görə, Kırımın Rusiyaya birləşməsindən sonra yarımadaya Türkiyədən sonra nufuzlu nüma-

yəndə heyəti təşrif buyurmayıb. "Nümayəndə heyətinə biznes-dairələrindən savayı, Türkiyənin hakim partiyasının təmsilçiləri də daxildir. Bu da o deməkdir ki, türkiyəli iş adamlarının Kırmda çalışmasını Türkiyə hökuməti də dəstəkləyir" - Balbek iddia edib. Bildirilir ki, Türkiyə nümayəndə heyəti öncə Moskva reysi ilə Simferopola gəlib. Onun tərkibindəki 22 nəfər arasında Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Erilli və Ankaranın vitse-meri Əhməd Tunc da var.

İki ölkə münasibətlərindəki bu kimi son gəlişmələr təbii ki, Azərbaycanın da maraqlarına toxunur. Çünki Türkiyə bizim 1 nömrəli təbii strateji müttəfiqimiz, Qarabağ məsələsində ən prinsipial mövqedə duran dost-qardaş məmləkətdir. Türkiyə-Rusiya münasibətlərində istiləşmə və ya yaxınlaşma isə diqqəti avtomatik şəkildə Dağlıq Qarabağ ixtilafına da yönəldir - hansı məsələ ki, son aylar prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir sıra yüksək çinli Türkiyə rəsmilərinin dilindən səslənməkdə, Azərbaycanın haqlı mövqeyi dəstəklənməkdə, erməni işğalına tezliklə son verilməsinin vacibliyi vurğulanmaqdadır.

"Dağlıq Qarabağda hətta razılaşdırılmış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir". Prezident Ərdoğan bunu təyyarə insi-

dentinin ildönümü günü İstanbul Konqres Mərkəzində baş tutan İslam Əməkdaşlıq Təşkilatı İqtisadiyyat və Ticarət Əməkdaşlığı daimi Komitəsinin (ISEDAK) 32-ci toplantısından sonra azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib (Axar.az).

"BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməli, Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının qərarları var. Bütün bu qərarlarla bərabər, Qarabağda hətta razılaşdırılmış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir. Bu torpaqların əsl sahibi azərbaycanlılardır. Azərbaycanlıların bu ərazilərdə məskunlaşması lazımdır. İşğalla heç nəyə nail olmaq olmaz. Biz Türkiyə olaraq işğala qarşıyıq. Bununla bağlı vasitəçilər var. Onlar öhdələrinə düşəni etməlidir. Arzum odur ki, işğal tez bir zamanda bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsun".

"Öhdələrinə düşəni etməli olan" vasitəçilərdən biri və birincisi isə Rusiyadır. O Rusiya ki, Türkiyə ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Ancaq Qarabağ problemi ədalətli həllini tapmadan bu mümkün mü? Belə görünür, Suriya, Kırmla bağlı hansısa gizli anlaşma var, bəs Qarabağ? Sıra ona da çatacaqmı?

□ Siyasət şöbəsi

Kəçmiş hakimiyyətyönlü deputat, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli özünün facebook səhifəsində Yeni Azərbaycan Partiyasını Siyasi Şurasında Fetö-çülərə şərait yaratmaqda ittiham edib. Gültəkin Hacıbəyli fikrini belə əsaslandırır:

"AXCP sədrinin köməkçisi Faiq Əmirli guya maşınının baqajından Fətullah Gülenin bir kitabı çıxdığı üçün həbs ediblər. Sonra da məlum olub ki, kitaba ön sözü YAP-ın yaradıcılarından biri, baş prokuror Zakir Qaralovun əmisi, YAP İdarə Heyətinin üzvü Zahid Qaralov yazıb. Zahid müəllim haqq dünyasındadır, Allah ona rəhmət eləsin, onunla işimiz yoxdur. Bəs Azərbaycan gələcəklərinin lideri, imamı, əsas adamı olan Elnur Aslanovun bu günün özündə də YAP Siyasi Şurasının üzvü olmasına nə deyirsiniz, ay yapçılar?! Gülen imamı YAP-ın rəhbər orqanında-Siyasi Şurasında təmsil olunduğu halda, siz hansı üzlə və hansı haqla təmiz insanları şərəyləyirsiniz?!"

Qeyd edək ki, Elnur Aslanov Prezident Administrasiyasında siyasi təhlil və informasiya şöbəsinin müdiri vəzifəsindən çıxarılan zaman mediada onun Fətullah Gülen Hərəkatının Azərbaycanda təmsilçisi olduğu və buna görə vəzifəsindən azad edildi barədə çoxsaylı xəbərlər yayılıb. E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən xaric edildikdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri təyin edilmişdi. Təxminən iki il orada işlədikdən sonra E.Aslanov keçən həftə həmin vəzifədən də azad edilib.



YAP-dan Elnur Aslanov və Əli Abbasov

barədə yeni açıqlama

Hüseyn Paşayev: "Elnur Aslanovun hansısa terrorçu təşkilat və ya fəaliyyəti qadağan olunmuş təşkilatla bağlılığı, fəaliyyəti barədə..."

Aydın Mirzəzadə: "Prosesin gedişatından asılı olaraq qərar da qəbul edilə bilər"

Elnur Aslanovun YAP Siyasi Şurasının üzvü olub-olmadığını araşdırdıq. YAP-ın mətbuat katibi Hüseyn Paşayev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Elnur Aslanov hazırda Siyasi Şuranın

üzvüdür: "Elnur Aslanovun hansısa terrorçu təşkilat və ya fəaliyyəti qadağan olunmuş təşkilatla bağlılığı, fəaliyyəti barədə deyilənlər yalnız söz-söhbət səviyyəsindədir. Bu söz-söhbətin heç bir əsası yoxdur. Elnur Aslanova qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Onun haqqında hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir cinayət işi qaldırılmayıb. Mediada Elnur Aslanovun işdən çıxarılması

na ehtimallardan biri kimi hansısa qadağan olunmuş təşkilatla əlaqəsinin olduğu yazılıb. Bu cür ehtimallar isə fakta söykənmir. Sadəcə olaraq, kimlərsə ehtimaldır. O cümlədən Gültəkin Hacıbəylinin də ehtimaldır. Gültəkin Hacıbəyli və onun müdafiə etdiyi adamlar bu gün düşdük-leri bataqlıqdan çıxış yollarını arayırlar. Bataqlıqda batan saman çöpündən də yapışar və ya suda boğulan meymun balasını da ayaq altına qoyar. Gültəkin Hacıbəylinin bugünkü hərəketi də suda batan meymunun hərəketlərinə bənzəyir".

H.Paşayevdən keçmiş rabitə naziri Əli Abbasovun YAP-dan xaric ediləcəyi barə-

bildiriblər və bununla da korruptsiyaya bulaşdıqlarını etiraf ediblər. Onların hər ikisi artıq YAP-dan xaric edilib.

Keçmiş rabitə naziri Əli Abbasov isə uzun müddətdir YAP-ın Siyasi Şurasının üzvüdür. Onun müavinləri (*indi də nazir müavinidirlər-red*) hər ay "paket" aldıklarını deyən Elmirlər Vəlizadə və İltimas Məmmədov da YAP-ın üzvləridir.

YAP-ın şöbə müdiri Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmasının mümkün olduğu barədə danışdı: "Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda, şəxsi təşəbbüslə. Bu zaman partiyadan çıxmaq barədə əri-

zə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəketə yol verərsə. Bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür".

Xatırladaq ki, "Rabitə işi" ilə bağlı yayılan məlumatlarda diqqətçəkən məqamlardan biri də Rabitə Nazirliyinin korruptsiyada ittiham edilərək həbs olunan vəzifəli şəxslərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olmasıdır.

Məsələn, "Azetelekom" MMC-nin keçmiş baş direktoru uzun müddət YAP-ın Mərkəzi Həzrət Təftiş Komissiyasının sədri olub. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş rəisi Beytulla Hüseynov da YAP üzvü olub. Bu şəxslər istintaqa ifadələrində "paket" aldıklarını

camının verilməsini istisna etməmişdir".

YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil: "Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılıb. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq, qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil".

□ **Etibar SEYİDAĞA**

Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər-əfv ümidi

Novella Cəfəroğlu: "Əfv sərəncamında Əli İnsanov və digər məhbusların adı ola bilər"

Hər ilin bu vaxtları olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı əfv sərəncamının verilməsi xəbəri yayılıb. Ölkə iqtidarının bu əfvlə bəzələndə hökm olan və Qərbin əsas diqqət mərkəzində olan siyasi məhbusları bütünlüklə azadlığa buraxacağı deyilir.

Hazırda məhkəmə prosesləri başa çatan əzəmətli siyasi məhbus həbsxanada var. Bunlardan sabiq səhiyyə naziri Əli İnsanovu, REAL sədri İlqar Məmmədovu, NİDA vətəndaş hərəkatından İlkin Rüstəmzadə və Əbdül Əbilovu, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Elvin Abdullayev və Seymur Həzini misal çəkə bilərik. Heç şübhəsiz ki, əsas diqqət mərkəzində olanlar REAL sədri və sabiq səhiyyə naziridir. Xüsusilə, İ.Məmmədovun noyabrın 18-də kasasiya şikayətinə baxılması və heç kimin gözləmədiyi halda Ali Məhkəmənin onu həbsdə saxlaması bir çox suallar yaradıb. REAL sədri-

nin Yeni il əfvi ilə azadlığa çıxacağı bildirilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev qurumda əfv məsələsi ilə bağlı daimi işlərin getdiyini söylədi: "Hər bir daxil olan müraciət diqqətlə araşdırılır. Bunun komissiyasının əsasnaməsinə uyğun olub-olmaması ilə bağlı rəylər toplanılır və müvafiq arayış hazırlanır. Bu arayışların da hər biri sonda Əfv Komissiyasına təqdim olunacaq. Bu proseduralar başa çatdıqdan sonra komissiya sədri tərəfindən iclas çağırılır. İclasın nə zaman çağırılması sədrin səlahiyyətlərinə aid məsələdir. Hər bir əfvə fərdi olaraq baxılır. Bu zaman bütün amillər nəzərə alınır. Məhkə-



mun ailə vəziyyəti, onun cəmiyyət üçün nə dərəcədə yararlı olması və faydaları, səhhiyyə, bütünlükdə onu xarakterizə edən xüsusiyyətlər nəzərə alınır. Bundan sonra komissiya üzvlərinin səsverməsi ilə müvafiq rəy hazırlanır. Məhbusun lehinə və

əleyhinə olan bütün rəylər cənab prezidentə təqdim olunur. Bundan sonra prezident özü kimi əfv etməsini müəyyən edir. Bu, ölkə başçının konstitusion hüququdur. İndiyə qədər cənab prezident tərəfindən çoxsaylı əfv sərəncamları verilib. Müstə-

qillik illərdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 11 amnistiya aktı verilib. Cinayət Məcəlləsinin ayrı-ayrı maddələrinin humanistləşdirilməsi istiqamətində önəmli addımlar atılıb".

Hüquqşünas İlqar Məmmədovun azadlığı barədə də danışdı: "Çox istərdim ki, o, azad olunsun. Amma bunun hüquqi proseduraları var. Prezidentin müstəsna səlahiyyətinə aid olduğuna görə bununla bağlı nəse söyləmək düzgün deyil. Öz vətəndaşlarına münasibətdə cənab prezident hər zaman humanistlik göstərmişdir. "Mən hər kəsin prezidenti-yəm" deyən ölkə başçısı, bunu əfvlə bağlı sərəncamlarında hər zaman göstərmişdir. Əfvün zəruriliyini də cənab prezident müəyyən edir. Müstəqillikdən sonra olan praktikaya nəzər salsaq görərik ki, hər il Yeni il-də əfv sərəncamı verilir. Bu baxımdan, bu il də əfv sərəncamının verilməsini istisna etməmişdir".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu dekabrın sonlarında siyasi məhbus probleminin həll olunacağını bildirdi:

"Gözləyirdik ki, İlqar Məmmədov kasasiya şikayətinə baxılarkən azad olunacaq, amma bu olmadı. Dekabrda onun azad olunacağına ümid edirik. Dekabrda əfv sərəncamı veriləcək, o siyahıda Əli İnsanov və digər bizim siyahıdan olan məhbuslar da ola bilər. İlqar Məmmədov da, Əli İnsanov da azad ediləcək, buna çox inanırıq. Siyasi məhbus məsələsinin bu qədər problemli həddə çatmasına səbəb hər kəsin özlüyündə siyasi məhbus siyahısı hazırlamasıdır. Biri 166, o biri 94 nəfərlik siyahılar hazırlayıb, əsas siyasi məhbuslar da qalır kənarda. Bizim siyahımızda olan əsas siyasi məhbuslar siyahılardan kənar qalırlar. Məhkəmələri gedən şəxsləri də siyahılara salırlar. Biz bu şəxslərin hamısı barədə yazırıq, amma əsas siyahı məhbuslar öndə olmalıdır. Avropada səs-küy qaldırmaqla, işgirdilmiş şəkildə siyahılar hazırlamaqla əsas siyasi məhbusların işini daha da çətinləşdirirlər. Ümid edirəm ki, dekabrda bizim siyahıda olanlar azadlığa çıxacaqlar".

□ **Cavansir ABBASLI**



Vaqif Novruzov

“Eldar Mahmudova milli qəhrəman adı yaraşır” deyən sabiq nazirdən xəbər yoxdur

Keçmiş daxili işlər naziri Vaqif Novruzov vaxtilə MTN şefi haqda “Yeni Müsavat”a nə demişdi?

Eldar Mahmudov milli təhlükəsizlik naziri işləyəndə onu tərifləyən, onunla tanış olduğundan, nə vaxtsa bir yerdə işlədiyindən qürur duyduqlarını deyənler, sənətinin peşəkari adlandırılan, hətta milli qəhrəmanlığa layiq şəxsiyyət kimi xarakterizə edilən adamlar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra susublar. Onlardan Eldar Mahmudov haqda birçox söz de almaq müşkülə dönüb. Bir çoxları hətta keçmiş naziri tanınamazlıqdan gəlirlər, bəzilərinə zəng etdikdə Eldar Mahmudovun adını eşitdikləri andaca telefonu qapadırlar. Eldar Mahmudov vəzifədən azad olunduqdan sonra onun haqqında jurnalistlərin mümkün suallarından qaçmaq üçün əvvəlki nömrəsini istifadə etməyən, yeni nömrəyə keçənlər də var. Onlardan biri keçmiş daxili işlər naziri Vaqif Novruzovdur.

Mərhum prezident Heydər Əliyevin hakimiyyətinin ilk illərində 1993-cü ilin iyulundan 1994-cü ilin sonlarına qədər daxili işlər naziri işləmiş Vaqif Novruzov 2012-ci il martın 14-də “Yeni Müsavat”a müsahibəsində Eldar Mahmudovu milli qəhrəman fəxri adı verilməyə layiq şəxsiyyət adlandırmışdı. V.Novruzov Eldar Mahmudovun birinci müavini Hilal Əsədovu da xeyli tərifləmişdi. Bu, həmin dövr idi ki, Eldar Mahmudovla Hilal Əsədovun “qılıncının qəbzəsi də kəsirdi”.

V.Novruzov bildirmişdi ki, Nərimanov Rayon Polis İdarəsində rəis vəzifəsində işləyən zaman baş leytenant rütbəsində olan Eldar Mahmudov onun işçisi olub. Daxili işlər naziri işlədiyi zaman isə Mahmudovu Baş İdarəyə rəis təyin edibmiş. Eyni zamanda milli təhlükəsizlik nazirinin sabiq müavini işləyən Hilal Əsədovu isə Nərimanov Rayon Polis İdarəsinə rəis təyin etdiyini söyləmişdi: “Eldar Mahmudov baş leytenant olaraq Nərimanov Rayon Polis İdarəsində işləyirdi. Mən də rəis idim. Eldar Mahmudov düz 10 il həmin rayonda işlədi. Ona dəstək verməyimi isə özünün haqq etdiyi dəstək idi. Çünki o, gənc kadr kimi çox bacarıqlı, peşekar, işinin öhdəsindən çox yüksək səviyyədə gələn polis zabiti idi. Eldar Mahmudov aristokrat ailədən idi. Atası çox səviyyəli alim idi. Eldarın işə münasibəti, bacarığı yüksək olduğundan, onun irəli çəkilməsini ləhbüd edirdi. Əməliyyat işini idarə etmək hər polis işçisinin yaxşı bacardığı məsələ deyil. Eldar bu işi çox yüksək səviyyədə bacarırdı. Bütün bunlara görə mənə bir rəis olaraq belə bir kadrə dəstək verməyim təbii idi. Mən nazir olanda Eldar Mahmudovu kollegiyaya üzv seçdim. Baş İdarəyə rəis təyin elədim. Bu adam bacarığı ilə bunlara nail olurdu. İndiki milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədov da mənə rəis olduğum 6-cı İdarənin işçisi idi. Mən nazir olanda Hilal Nərimanov Rayon Polis İdarəsinə rəis təyin elədim. Çünki onun da bacarığı yüksək səviyyədə idi. İnanın ki, nazir olduğu üçün demirəm, əvvəldən onun işinə, xidmətinə birbaşa bələd olan şəxs kimi deyirəm ki, Eldar Mahmudova milli qəhrəman adı verilməsi yaxşı olardı. Ona bu ad çoxdan yaraşır”.

Onu da xatırladaq ki, Heydər Əliyev hakimiyyətinin ilk ilində ölkənin daxili işlər naziri işləmiş, eyni zamanda istiqbalçı deputatlardan sayılan Vaqif Novruzov 1994-cü ildə vəzifədən çıxarıldıqdan sonra ictimai-siyasi səhnədən tamamilə kənarlaşıb və 18 il idi mətbuatdan uzaq idi, heç bir açıqlama, müsahibə vermirdi. 18 ildən sonra ilk dəfə “Yeni Müsavat”a yuxarıda xatırladığımız geniş və böyük əks-səda doğurmuş müsahibəni vermişdi.

Eldar Mahmudov vəzifədən çıxarıldıqdan indiyə qədər Vaqif müəllimi dəfələrlə aramışığı ki, indi də həmin müsahibədə dediklərinin üstündə qalırımı sualını ünvanlayaq. Lakin əvvəlki nömrəsini işlətmədiyini məlum olmuşdu.

□ E.SEVİDAĞA

ABŞ

dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin Bakı səfəri geniş müzakirələrə səbəb olub. Prezident İlham Əliyevlə görüşən xanım Brinks ölkə müxalifəti və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.

Xanım Brinkslə görüşdə Azərbaycanın müxalif partiyalarından üçü iştirak edib. Görüşdə Milli Şura sədri Cəmil Həsəni, AXCP sədri Əli Kərimli və REAL hərəkatının icra katibi Natiq Cəfəri iştirak etdi. Digər siyasi qurumların görüşə dəvət almamaları diqqətdən qaçmadı.

N.Cəfəri görüşün detalları barədə “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Görüşdə bütün məsələlərə toxunuldu. Eyni zamanda həm ölkədəki insan haqlarına, həm şimal və cənubdan gələ biləcək təhlükələrə, həm də Qarabağ məsələlərinə toxunuldu. Mən daha çox İlqar Məmmədovla bağlı məsələyə ciddi önəm verdim. Bu məsələ müzakirə olundu və xanım Brinks bizə dedi ki, prezidentlə görüşdə İlqar Məmmədov məsələsi bir daha müzakirə olunub. O, tezliklə İlqar bəyin azadlığa buraxılacağına inandığını söylədi. İqtisadi müzakirələrdən tutmuş siyasi risklərə qədər bir çox fikir mübadiləsi aparıldı. Düşünürəm ki, belə fikir mübadilələrinin olması çox vacibdir. Ümumiyyətlə, müxalifətlə görüşüb, onların da fikirlərini almaq çox doğru qərardır. Belə əlaqələrin olması çox vacibdir və gələcəkdə bunlar davam edəcək. Amerikada yeni komandanın hakimiyyətə gəlməsi belə əlaqələrin dəyişməsinə səbəb olmayacaq. Çünki Amerikanın dövlət maraqları və dövlət idarəetmənin formaları tamamilə fərqlidir. Bu barədə də söhbət oldu. Xanım Brinks təsdiqlədi ki, Amerikada administrasiyanın dəyişməsi belə kontaktlara münasibətin dəyişməsinə səbəb olmayacaq. Amerikanı tanıyanlar və idarəetməsinə bilənər anlayırlar ki, onlarda məmurlar dəyişir. Orada dəyişən idarəçilərdir. Dövlət Administrasiyasında dövlət katibi dəyişdikdə, təbii ki, öz komandası ilə gəlir. Yuxarı pillələrdə öz komandası ilə işləməyə çalışır. Aşağı pillələrdə isə heç bir dəyişiklik olmur”.

İqtidaryönlü deputat Zahid Oruc Brinksin səfərinin böyük



Ağ Ev rəsmisinin müxalifətlə qapalı görüşü-niyə yalnız “üçlük”?

Bricet Brinkslə görüşdə yalnız üç qurum iştirak edib; digər müxalif qurumların görüşə dəvət almamalarına səbəb nədir?

maraq doğurduğunu qeyd etdi:

“Amerikanın idarəetmə maşını yüz minlərlə insandan ibarətdir. Bu sistemi və vəzifələri dəyişmək ənənəsi yoxdur. Bürokratik sistemə əksəriyyəti dəyişməz olaraq qalır. Bir çoxları hesab edir ki, yeni hakimiyyət hansı partiyadan asılı olmayaraq, əvvəlki kursu qoruyub saxlayacaq. Tramp əslində respublikaçıların üzvü deyildi. Onun qalib gəlməsi bir fenomendir. Göründüyü kimi seçki kampaniyası dövründə partiyanın ən önəmli simaları belə ona qarşı çevrilmişdilər. Amerikanın konkret yeni hakimiyyətinin Azərbaycana qarşı münasibəti necə olacaq? Bu və ya digər məsələlər ətrafında çox maraqlı təhlillər getməkdədir. Bizə görə Amerikanın beynəlxalq aləmdə yürütdüyü siyasətdə geri çəkilmələr olacaq. Göründüyü kimi, NATO-nun üzərində sual işartıları var. Avropa məkanında liderlik Merkele veriləcəkmi kimi suallar var. Tramp və onun komandasının Qafqaz regionunda çox da fəal olmayacağını indidən söyləmək mümkündür. Rusiya ilə münasibətlərin qurulacağı təqdirdə rəsmi Moskvanın bölgədə çəkisi artacaq. İddia etmirəm ki, bu razılaşdırılmış şəkildə olacaq. Hər halda, geridə qoyduğumuz onilliklərdə ABŞ Azərbaycanla bir sıra layihələr qurub və bunun üzərindən xətt çəkmək mümkün deyil. Azərbaycan isə bundan imtina etməyəcək. Çünki sonrakı illərdə Rusiya və İranla əlaqələrimiz yaxşı olsa da, bu dövlətlərə neft və qaz satmaq imkanlarımız yoxdur, çünki onların özlərinin vardır. Düşünürəm ki, Brinksin səfərində əsas məqsəd Azərbaycan hakimiyyətinə mesaj vermək idi ki, Obama dönməsi ilə biz soyuq vəziyyətdə vidalaşmırıq. Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaza gəlmədiyinin şahidi olduq. Hətta aralarında assosiativ saziş olan Gürcüstana belə Obama səfər etmədi. Son illərdə isə Azərbaycanla münasibətlər kifayət qədər aşağı rəqəmə keçmişdi. Hətta iş o yere çatdı ki, bayramlarda formal təbrikləşmə belə yaddan çıxdı. Xanım Brinksin səfərində düşünürəm ki, mesajlar verildi ki, bu problemlər aradan qaldırılmalıdır, burada müəyyən qədər vədlər də var. Göründüyü kimi, media ilə açıq dialoq baş verdi, Azərbaycan hakimiyyəti barəsində müsbət fikirlər söyləndi. Amma paralel olaraq həmin gün ABŞ Dövlət Departamenti İlqar Məmmədovla bağlı bəyanatla çıxış etdi. Demək, burada bir neçə istiqamətli tədbirlər var. Azərbaycan tərəfi də öz mövqeyini israrla ortaya qoymaqladır”.

B.Brinksin ölkə müxalifəti ilə görüşündə iştirak etməyən Ümid Partiyasının sədri İqbal

Surət Hüseynov biznesini Rusiyadan çıxarıb

Sabiq baş nazir Türkiyədə nəqliyyat sahəsi ilə bağlı iş qurub, siyasətdən uzaqlaşdı

Azərbaycanın keçmiş baş naziri, bir neçə rayonun işğal edilməsində rolu ilə bağlı birmənalı qarşılanmayan Surət Hüseynov Rusiyadakı iş əlaqələrinə dondurub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Surət Hüseynov, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb.

2011-ci ildə anasının vəfatından sonra birdəfəlik Türkiyəyə köçən Surət Hüseynov 2 övladı və nəvəsini də özü ilə aparıb. Bununla da Rusiyadakı iş əlaqələrinə son qoyub.



Mənbənin məlumatına görə, Surət Hüseynovun biznesi, nəqliyyat sahəsi ilə bağlıdır. Belə ki, avtomobil və gəmi biznesi sahəsi ilə məşğul olan bu şəxs işlərindən çox məmnundur.

Digər məlumatda o da qeyd olunur ki, sabiq baş nazir siyasi prosesləri siyasətçi kimi izləmir. Siyasətə heç bir iddiası da yoxdur və 57 yaşında olmasına baxmayaraq idmanla məşğul olur.

Ağazadə görüşə dəvət almadığını bildirdi: “Olub belə şeylər. Bəzən mən belə görüşlərə dəvət alışıq, başqaları iştirak etməyib. Çox güman ki, bu görüşü təşkil edənlərdən asılı olan məsələdir. Bu baxımdan, hesab edirəm ki, bu, cavab verə biləcəyim bir məsələ deyil. Amma praktikada belə şeylər çox olub. Görüş barədə məlumatım yoxdur. Buna görə də nələrin müzakirə olunduğunu da bilmirəm”.

□ Cavansir ABBASLI



Gözəl Bayramlı

Partiya sədrinin müavini hədələyən həbs olundu

Milli Şuranın üzvü, Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı təhdid edən şəxsə inzibati qaydada 12 sutka həbs verilib. Bu barədə “Turan”a Gözəl Bayramlı özü bildirib.

G.Bayramlı oktyabrın 28-də telefon vasitəsilə ölüm təhdidi edilib. O, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Noyabrın 1-də G.Bayramlı Suraxanı Rayon Polis İdarəsinə dəvət olunub və təhqiqat başlandı. Noyabrın 23-də G.Bayramlıya verilən cavab həmin təhqiqatın nəticəsidir.

Milli Şura və AXCP G.Bayramlıya qarşı təhdidi Milli Şura və AXCP-yə təzyiqlərin tərkib hissəsi kimi dəyərləndirib. Noyabrın 23-də Suraxanı Rayon Polis İdarəsi Gözəl Bayramlıya təhdidlərlə bağlı təhqiqatın nəticələrinə dair cavab göndərib.

“Mənə Suraxanı Rayon Polis İdarəsinin cavabı qane etmir və şikayətimi davam etdirəcəyəm. Məktubda deyilir ki, mənə təhdid edən şəxsə 12 sutka inzibati cəza verilib. Mənim şikayətimin məqsədi təhdidlərin sifarişçilərini aşkar etmək idi. 12 sutka inzibati cəza verilən şəxs deyir ki, bu telefonu ona zəng etməyə veriblər, telefon ona aid deyil. Mənə zəng edilən telefonun sahibinin kimliyi, təhdid sifarişini verənlərin kimliyi bəlli deyil. Yeni polis hər hansı araşdırma aparmayıb, günahkara aşkar etməyib”, deyərək qeyd edib.

G.Bayramlı hesab edir ki, təhdidlər aydınlaşdırılana qədər şikayətini davam etdirəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

**Ermenistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

Qarabağ danışıqlarının dalana dirənməsinin, "nə hərbi, nə sülh" vəziyyətinin davam etməsinin təhlükəli olduğunu anlayan beynəlxalq qurumlar yenidən tələfləri bir araya gətirmək istiqamətində cəhdlər göstərir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək toplantı çərçivəsində baş tuta bilər.

Rəsmi məlumata görə, sözügedən tədbir ATƏT-in fəaliyyətində olan sədrinin ofisinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin dəvəti ilə keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyanın toplantıda iştirakı artıq təsdiqlənib. E.Məmmədyanın sözlərinə görə, ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilatçısı Minsk Qrupunun həmsədrleridir.

Qeyd edək ki, aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi "hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparılmağa hazır olduğunu" dəfələrlə açıqlamışdı. Lakin sonrakı dövrlərdə, xüsusilə də Rusiyanın Ermənistanın hava məkanına nəzarət etməsinə nəzərdə tutulan sənədin ratifikasiyasından, Kremlin İrəvana "İsgəndər" raket komplekslərini hədiyyə etməsindən, işğalçı ölkə ilə birləşmələr yaratmağa qərar verəndən sonra erməni rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlardan imtina mövqeyini sərgiləməyə başladı, paralel olaraq cəbhəboyu tərribatlar artdı. Bunun qarşılığında isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlərlə başlaması, düşməni sarsıdıcı zərbələr endirməyə hazır olduğunu deməsi təsirsiz qala bilməzdi. Xüsusilə də Azərbaycan prezidentinin qapalı danışıqlarda Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması üçün Bakıya təzyiqlərinə baxmayaraq, Qarabağ ermənilərinə muxtar respublika statusundan əlavə güzəşt edilməyəcəyini qəti şəkildə bəyan etməsi, apreldə azad olunmuş yüksəkliklərə səfər edərək Ermənistan və onun havadarlarına sət xəbərdarlıqlar etməsi prosesi izləyənləri yenidən rahatsız edib. Məhz bu ərəfədə "Bloomberg" agentliyinin Azərbaycanın silah arsenalını gücləndirmək üçün böyük vəsaitlər xərclədiyini açıqlaması da təsadüfə bənzəmir.

Görünən budur ki, beynəlxalq təşkilatlar Azərbaycanın torpaqlarını hərbi yolla azad etməsini "qəbul olunmaz" saymaqda davam edirlər. Necə ki, "Stratfor" Ermənistan "İsgəndər" raketlərinin verilməsini "balansın yaranmasına xidmət" kimi təqdim etmişdi. İşğalçı Ermənistan "İsgəndər" verilməsini sakit qarşılayan Qərb Rusiyanın Kalininqrad vilayətində yerləşdiriyi "İsgəndər"lərə dərhal qarşılıq verdi. Hansı ki, ABŞ-dakı nüfuzlu "The National

İnterst" nəşri Ermənistan "İsgəndər M" raket komplekslərinin verilməsi ilə bağlı sensasion yazı ilə çıxış etmişdi. Qeyd olunurdu ki, işğalçı ölkə ərazisində peyda olan "İsgəndər M"lər nüvə silahıdır. NATO-nun hətta öz sərhədlərində baş verən bu olaya da diqqət yetirməməsinin şahidi olduq.

Hər halda, ikili standartlar göz önündədir. Bu arada qarşıda Türkiyə dövləti növbəti dəfə ortaya prinsipial mövqe qoyub Ermənistanla təcavüzə son qoymağı tələb etdi. "Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır" - bəyanatını verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha xatırladı ki, Qarabağın əsl sahibi azərbaycanlılardır və onlar öz torpaqlarına qayıdıb məskunlaşmalıdırlar. Lakin bu da var ki, Türkiyənin danışıqlara təsir imkanı böyük deyil, Ankaranın həmsədr kimi fəaliyyəti göstərməsinə isə hər cür maneçiliklər var.

Bu mənada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin də fransız həmkarının ardınca vəzifə səlahiyyətlərinə vida etməsi və estafet çubuğunu digər diplomata verməyə hazırlaşması prosesə yaxşı heç nə vəd etmir. Xatırlayırınsızsa, Uorlik bölgəyə son səfəri zamanı Kəlbəcərdə qar yağmasından danışmaqla diqqəti özünə cəlb etmişdi. Hansı ki, Xankəndinə gedən həmsədrlər separatçı rejimlə ən azı 2 il 5 ay əvvəl Kəlbəcərdə girov götürülən iki azərbaycanlının taleyi ilə maraqlanmalı idi. Ancaq diplomatdan çox, turist kimi yadda qalan həmsədrilər bu müddətdə heç bir irəliləyişə nail ola bilmədi, bundan sonra gələnlərdən də nə isə gözləməyə dəyməz. Qarşıdakı Hamburq görüşündən də həmçinin.

Politoloq Arzu Nağıyev "Yeni Müsavat"a bildirdi ki, **Hamburq görüşü ilə bağlı razılıq əldə edilərsə də, danışıq naminə danışığa getmək Azərbaycan tərəfini heç cür qane etmir:** "Təbii ki, biz dikte edən və şərt qoyan tərəf kimi ərazi bütövlüyümüz çərçivəsində, işğalçı qüvvələrin ərazilərimizdən çıxacağı halda qarşı tərəfin fikirlərini öyrənməyə hazırıq. Lakin erməni tərəfinin son qeyri-adekvat addımları bir daha göstərir ki, ATƏT-in təzyiqləri artmalıdır və əsasən də Rusiya münaqişənin həlli ilə bağlı konkret addımlar atmalıdır. Yeni düşünürəm ki, bu görüşdə müsbətə doğru irəliləyiş olacaq, ancaq erməni tərəfin fikrini bilmək də vacib məsələdir".



Erməni müdafiə nazirinin

Moskva səfərinin pərdəarxası

Kreml Azərbaycana təzyiqlər üçün yeni metodlara əl atır; prezidentlərin hazırlanan görüşü ilə bağlı hazırlıqlar iflas ola bilər



Arzu Nağıyev: "Düşünürəm ki, bu görüşdə müsbətə doğru irəliləyiş olacaq, ancaq..."

Bu arada Rusiya prezidenti Vladimir Putin Rusiyanın xarici dövlətlərlə hərbi texniki əməkdaşlığı barədə məlumatların dövlət sirri təşkil etməsi ilə bağlı əmr imzalayıb. Əmrdə bu informasiyaların vaxtından əvvəl yayılmasının dövlət təhlükəsizliyinə zərər gətirəcəyi bildirilib. Putinin yeni əmrinə əsasən isə artıq Ermənistanla silah sövdələşmələri barədə heç bir məlumat əldə etmək mümkün olmayacaq. Politoloq Arzu Nağıyev Kremlin bu qərarını şərh edərək bunları söylədi: "Rusiyanın belə bir addım atması düşünürəm ki, tək Cənubi Qafqazla bağlı deyil, söhbət 58 dövlətdən gedir. Yəni məlumdur ki, bununla eyni zamanda həm də Ermənistan və Azərbaycana da satdığı silahların sayını və müqavilələrin ümumi məbləğini gizlətməyə çalışır. Bundan başqa, Rusiya dünyada demək olar ki, bütün münaqişə ocaqları olan dövlətlərə də silah satır. Əgər statistika nəzərə salsaq görərik ki, 2016-cı ilin səkkiz ayında Rusiya 8 milyard dollar



Elxan Şahinoğlu: "Kreml bir tərəfdən deyir hərbi sirlər qorunmalıdır, digər tərəfdən də "İsgəndər" raketləri ilə Azərbaycana mesaj yollayır"

lıq silah və sursat satıb, ilin sonuna qədər də "Rosoboroneksport" 5 milyard dollarlıq da silah satmağı planlaşdırır. Bu hələ o biri illərdən qalan sifarişlərdən əlavədir. Əsas satılan silahlar da hərbi təyyarələr, helikopterlər, hava müdafiəsi sistemləri, zirehli texnika və dənizdə istifadə edilən məhsullardır. Yeni bu göstəricilər ancaq ABŞ-dan azdır. Ən çox Rusiya silahını alan dövlət Hindistandır, bu rəqəm təxminən 39 faizdir. Başqa dövlətlərdən İraq-11, Çin 9, Vyetnam 7, Venesuela 6 faizdir. Demək olar ki, dünyanı silahlandırın iki ölkədən biri Rusiyadır. Məhz buna görə də bu rəqəmləri gizli saxlamağa çalışır, ABŞ, ümumiyyətlə, bu rəqəmlərdən heç vaxt danışmır".

Qeyd edək ki, bugünlərdə Ermənistanın müdafiə naziri Viqen Sərkisyan Rusiya-Ermənistan birgə hərbi birləşməsinin yaradılmasını nəzərdə tutan sənədi imzalamaq üçün Moskva-ya gedəcək. Azərbaycan bu duruma görə təbii narahatlıq keçir.

Üstəlik də Rusiya Ermənistan ordusuna məxsus tankları təmir etməyi üzərinə götürüb. Aprel döyüşlərində texnikanın bərdad vəziyyətində üzə çıxması düşməni və havadarını hərə-kətə gətirib ki, bu da Azərbaycanı təhdid edir. İndiyədək ordusundan 11 min nəfər fərariyyət Ermənistan üçün Azərbaycan qarşısında dayanmaq təbii ki, asan məsələ deyil. Ona görə də işğalçı ölkə nəyin bahasına olursa-olsun Rusiyanın kölsü ilə qalmağa üstünlük verir.

Politoloq Elxan Şahinoğluna görə, Rusiya ikili oynayır: "Bir tərəfdən deyir ki, hərbi sirlər qorunmalıdır, kimə və nə qədər silah verdiyimizi gizli saxlamalıyıq, digər tərəfdən də Ermənistanla bağlı olduğu "İsgəndər" raketləri ilə Azərbaycana mesaj yollayır. Mesajın da mahiyyəti bundan ibarətdir ki, Ermənistanla nə qədər lazımdır, silah və sursat verəcək. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva "İsgəndər" raketlərini Ermənistanla yerləşdirib və bu faktın aşkarlanmasına şərait yaradıb. Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. "İsgəndər" raketləri müvəqqəti olaraq Ermənistanla müəyyən üstünlük qazandırır".

Bununla belə, ekspert əmindir ki, hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil:

"Azərbaycanın maliyyə gəlirləri öten illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi, silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşma bilmir. Bunu Ermənistan prezidenti Serj Sərkisyan da Rusiyanın "Sputnik" agentliyinə verdiyi son müsahibədə etiraf edib. Ermənistanın silah almağa pulu yoxdur. Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur və bu onun müstəqilliyini məhdudlaşdırır. Belə çıxır ki, illərlə Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda savaşıyan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Er-

mənistanın özü müstəqilliyini itirib. Rusiyanın əlavəsi olacağına, apardığınz bu "mübarizə" nəyin naminə idi? Dağlıq Qarabağ Azərbaycanca deyil, Rusiyaya "tabe" ediləcəyi halda çoxmu "müstəqil" olacaq? Abxaziya və Cənubi Osetiya Rusiyanın əlavələrinə çevrilib. Moskvanın diktəsi ilə hərəkət edir. Moskvanın bu bölgələri inkişaf etdirmək fikri yoxdur, boş yerə pul xərcləmək istəmir. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı halda, bölgəyə böyük investisiyalar yatırmağa hazır olduğunu bildirib. Nə İrəvanın, nə də Moskvanın belə planı var".

Politoloq bildirdi ki, Azərbaycan silahlanmaya iri məbləğlər xərcləmək məcburiyyətindədir: "Bunun əsas səbəbi torpaqlarımızın işğal altında qalmasıdır. Faktiki Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki hamıya aydın oldu ki, bu münaqişənin məsa üzərində həlli mümkün deyil. İşğalçı gücümüzü görməyə qədər danışıq yoluyla torpaqlarımızı qaytarmayacaq. Ancaq Azərbaycanın silahlanması yalnız işğal altındakı torpaqlarla əlaqələndirmək də düzgün olmazdı. Azərbaycan elə mürəkkəb bölgədə yerləşir ki, Dağlıq Qarabağ münaqişəsi olmasaydı belə, güclü orduya və modern silahlara malik olmalı idi".

Hər halda, erməni müdafiə nazirinin Moskva-ya Hamburq görüşü ərəfəsində çağırılması da təsadüfə bənzəmir. Şübhəsiz ki, Rusiya işğalçı ordunun başçısına növbəti təlimatlarını verəcək. Moskva aylardır bir araya gələ bilməyən prezidentlərin görüşü ilə bağlı onun iradəsindən kənarə razılığın əldə olunmaması üçün cəbhədə növbəti gərginliyə nail olmaq istəyə bilər.



Oğlu Gülnarə Kərimovanın ölümünü təkzib etdi, amma...

"Məlumatlı mənbə" onun öldürülməsində israr edir, politoloqlar isə prezident qızının bu şayiəni qəsdən yaydığı deyir

Bir neçə gün əvvəl Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölüm xəbəri yayıldı. Onun noyabrın 5-də zəhərlənərək öldüyü deyilirdi. Özbəkistanın rəsmi dairələri xəbərə aydınlıq gətirməyib. Amma G.Kərimovanın oğlu İslam Kərimov BBC-nin özbək xidmətinə müsahibəsində anasının ölüm xəbərini təkzib edib. O, özünün hazırda Londonda olduğunu da bildirib. Onun sözlərinə görə, bacısı İman Kərimova av dustaqlığından azad edilib, amma ölkədən çıxmasına qadağa qoyulub.

KİV-lər bundan əvvəl Daşkəntdəki mənbəyə istinadla Gülnarə Kərimovanın ölümü barədə məlumat yaymışdılar.

"Yeni Müsavat" xəbər verir ki, Özbəkistanın bəzi informasiya mənbələrində 44 yaşlı Gülnarə Kərimova 5 noyabrda zəhərləndiyi gün "Minor" qəbiristanlığında dəfn olunub. Dəfndən dərhal sonra isə onun basdırıldığı yeri kamuflyaj ediblər ki, izi qalmasın. Özbəkistan KİV-ləri Kərimova ilə bağlı xəbərə şərh vermək istəmir. Amma ölkənin müstəqil jurnalisti Aleksey Voloseviç ölümə bağlı xəbər yalan olduğunu düşünür. Buna baxmayaraq, Kərimovanı bu günə qədər canlı görən olmayıb.

Jurnalistlərin dəqiq bir nəticəyə gələ bilməməsinin səbəbi isə onun rəsmi səhifəsində yer almadığıdır. Belə ki, mətbuat onun ölümü ilə bağlı 5 noyabrda versiyalarını işıqlandırdı. Amma 18 noyabrda onun adından bir status yer aldı. Həmin statusda G.Kərimovanın anası ilə birgə prezident rezidensiyasında çəkilən şəklə, onun altında isə atasının ölümü, bundan duyduğu üzüntü ilə bağlı fikirləri yer alıb. G.Əhmədovanın səhifəsində yer alan statusda qeyd olunub ki, atasının xatirəsinin və prinsiplərinin yaşaması üçün o, anası ilə birgə İslam Kərimov adına Fond təsis edib: "Fondun planları sırasında onun adına muzeyin yaradılması, eləcə də onun bu günə qədər gördüyü işlərdən kitab hazırlamağı planlaşdırırıq. Fondun əsas vəzifələrindən biri - Özbəkistanın daxildə, eləcə də ölkə sərhədlərindən kənarında təbliğatının gücləndirilməsidir".

Ölkənin Nazirlər Kabineti isə hələ də Gülnarənin öldürülməsi ilə bağlı heç bir şərh verməyib. Heç siyasi kluarlarda da bu şayiəni müzakirə etmirlər. Bu il sentyabrda Şafkat Mirzəyev bütün sosial hesablardan G.Kərimovanı silib. İ.Kərimovun ölümü ilə bağlı başsağlığını isə onun həyat yoldaşı və kiçik qızına verib. Böyük qızından olan nəvələri isə babaları ilə görüşmək imkanından məhrum idilər, onu son mənzilə yola salanda da Gülnarənin uşaqları yas mərasimində yox idi.

Özbəkistan politoloqu Kamoliddin Rabbimov isə hesab edir ki, guya öldürülməsi ilə bağlı şayiələri G.Kərimovanın özü yayıb: "Onun ölümü ilə bağlı xəbərlər dezinformasiyadır. Bu şayiənin təşəbbüskarı konkret olaraq kimdir, demək çətindir. Amma mən deyə bilərəm ki, biz Gülnarə Kərimovanın da içində olduğu bir oyunla, bir siyasi texnoloqun əməlləri ilə üz bəzək. Gülnarə Kərimova bu yolla özünün gələcək statusunu yüngülləşdirmək və ya dəqiqləşdirmək istəyir. Daha bir ehtimal isə odur ki, Gülnarə Kərimovanın tərəfdarları bu texnoloji oyunu ona görə qurublar ki, İslam Kərimovun ölümündən sonra qızının yenidən hakimiyyət əşalonuna daxil olmasına yol açsınlar. Bundan başqa, Gülnarə Kərimovanın məqsədi atası tərəfindən 2013-2014-cü ildə əlindən alınan səhmləri geri qaytarmaq olub".

Özbəkistan mətbuatı isə birmənalı olaraq G.Kərimovanın öldürülməsi xəbərini təkzib edir. Buna səbəb kimi isə informasiya mənbəsinin anonimliyini və bu xəbəri təsdiqləyən hər hansı faktların olmamasını göstərir. "Biz bu informasiyanı bir neçə gün boyunca yoxlamağa çalışdıq və onun həqiqətə uyğun olmadığını üzə çıxardıq. Xatırladıram ki, Gülnarə Kərimova artıq iki ildir ki, naməlum bir durumdadır. Biz ondan 2014-cü ilin sonundan etibarən heç bir xəbər ala bilmirik. Amma rəsmi sənəd, sübutlar olmayınca, rəsmi səviyyədə təsdiq olunmayınca onun ölümü ilə bağlı heç bir versiyaya inanmaq olmaz" - bunu da Ferqana portalının baş redaktoru, Mərkəzi Asiya üzrə ekspert Daniel Kislov deyib.

□ Sevinc TELMANQIZI

Milyardlarla vəsaiti mənimlənilən Beynəlxalq Bank indi də özəlləşdirməyə çıxarılır. Ancaq ekspertlər şəffaf olmayan prosesə maraq da olmayacağı qonağındadırlar. Əslində bir müddət əvvəl Beynəlxalq Bankın 10 milyard manata yaxın problemlı kreditinin "Aqrarkredit"ə ötürülməsini ekspertlər özəlləşdirməyə hazırlıq kimi qiymətləndirmişdilər. Rəsmilər prosesin 2017-ci ildə başlanacağını bildirlər.



Beynəlxalq Bank özəlləşdirmə üçün "təmizlənilir"

Ekspertlər ehtimal edirlər ki, bankın problemlı krediti on milyarddan çoxdur

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüşət Aslanlı bildirib ki, bank özəlləşdirilməyə hazırlanır: "Azərbaycan Beynəlxalq Bankının 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq. Sektorun 40 faizinə malik olan bankın bazarda qalmasını təhdid hesab edirik. Bu, bank sektoru üçün təhdid yaratmayacaq səviyyəyə çatmalıdır".

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, prinsipcə, bu, ötən ildən nəzərdə tutulan bir prosesdir: "Hələ keçən il prezident fərman vermişdi ki, Beynəlxalq Bankın problemlı kreditləri "Aqrarkredit"ə ötürülsün və

sonra da bank özəlləşdirilsin. Bankın pis aktivləri, problemlı aktivləri oradan çıxarılacaq və özəlləşdiriləcək. Başqa cür ola bilməzdi. Bu bankın problemlı kreditləri var və onu qaytara bilmir. Həmin bankı kim alar? Səhmdar niyə kreditlərini qaytara bilməyən bankın səhmini almalıdır? Buna görə də borclar ötürüldü. Hər şey həmin fərmanda nəzərə tutulmuş kimi gedir. Əlbəttə, özəlləşdirmə üçün bank təmizlənilməlidir ki, bankı alanlara təmiz bank satınsınlar. Bu, məsələnin bir tərəfidir".

Ekspertin sözlərinə görə, digər tərəfdən, bankın on milyarda yaxın olan problemlı kreditinin "Aqrarkredit"ə ötürülməsi birinci etapdır: "İkinci etap

da olacaq. Gözləyirəm ki, özəlləşdirilməyə qədər gerek ikinci etap da bitsin. Elan etsinlər ki, bu qədər də problemlı aktivlər çıxıb getdi, yerdə qalan artıq budur".

Ə.Həsənov həmçinin deyib ki, özəlləşdirmə barədə xəbərə bir qədər ehtiyatlı yanaşmaq lazımdır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri deyib ki, Beynəlxalq Bank 2017-ci ildə özəlləşdirilməyə çıxarılacaq. Belə elanlara bir az ehtiyatla yanaşmaq lazımdır. Çünki bu bankın özəlləşdirmə söhbəti 15 ildir gedir, həmişə deyirlər. Görünən odur ki, vəziyyət indi daha ciddidir. Hər bir halda 2017-ci ildə özəlləşdirilməyə çıxarılmı o demək deyil ki, il başlanan kimi özəlləşdiriləcək. Bö-

yük ehtimalla, ən azı, ilin birinci yarısında problemlı aktivlərin "Aqrarkredit"ə keçməsi prosesi davam edəcək. Ən yaxşı halda, ilin ikinci yarısında özəlləşdirmə prosesi başlanacaq. O vaxta qədər də tam biləcəyik ki, "Aqrarkredit"ə ümumilikdə yekunda nə qədər problemlı kredit ötürüldü. Sadəcə, bir məsələyə də diqqət yetirmək istədim ki, "Aqrarkredit" dövlət qurumudur. Əslində bu proses tam şəffaf olmalıdır. Çünki orada faktiki olaraq dövlət pulları xərclənir. Problemlı kreditlərin bağlanması dövlət pulları xərclənir. Bu-

na görə də hesab edirəm ki, problemlı kreditlər təsnifatlaşdırılmalıdır. Elan edilməlidir ki, hansı problemlı kreditlərdir? Kim o problemlı kreditləri verir? Bunlar hamısı faktiki oğurlanmış kreditlərdir. Elan olunmalıdır ki, bankdan pulları kimlər oğurlayıb? Dövlət indi buna nə qədər vəsait xərcləyəcək? Həmin o problemlı kreditlərin hansı hissəsini "Aqrarkredit" qaytarır? Necə qaytarır? Təəssüf ki, biz yalnız ötən il eşitdik ki, Beynəlxalq Bankın problemlı kreditlərinə görə bir-iki nəfəri bir neçə günlük həbs etdilər, sonra da azad etdilər. Adı vətəndaşları 5-10 manata görə azadlıqdan məhrum edirlər. Amma bu boyda pulları yeyənləri həbs etmirlər. Hələlik təkəcə Cahangir Hacıyevi həbs ediblər. Bu proses təəssüf ki, qeyri-şəffafdır. Güman edirəm, hökumət başa düşüb ki, bu proses qeyri-şəffaf olacağına, bankın özəlləşdirilməsi prosesi də çətin olacağına, Çünki qeyri-şəffaflyq varsa, səhmdar heç vaxt o bankın səhmini almaz. O, əmin olmalıdır ki, oradan bütün zir-zibili "Aqrarkredit"ə çıxarıblar".

□ Rəya RƏFİYEVA

Birləşmək istəməyən banklar bağlanacaq

Ekspertlər bank sektorunda yaranmış vəziyyəti şərh edir

Ölkə banklarının durumu və həmçinin gələcəyi də yaxşı görünür. Ekspertlər bankların bağlanması davam edəcəyini bildirsələr də, rəsmilər bunu təkzib edirlər. Ekspertlər qeyd edirlər ki, bankların birləşmək istəməməsi də onların bağlanmasına təkan verən səbəblərdəndir.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bankların bağlanma səbəbindən danışaraq bildirib ki, bankların vəziyyəti onlardan kredit götürmüş şəxslərin bu borca xidmət etmə imkanları ilə bağlıdır. Onun sözlərinə görə, eger ev təsərrüfatı subyektləri öz borclarına xidmət edə bilsələr, bank sektorunda likvidliklə bağlı hər hansı problem yaranmaz: "Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Fikir versəniz, bu bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, baş verən devalvasiyalardan sonra iqtisadi subyektlər borclarını ödənilməsinə daha həssas yanaşacaqlar".

Ekspert Natiq Cəfəri isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bankların bağlanması

prosesinin bitdiyini düşünmək doğru deyil: "Bağlanan banklar mütləq olacaq. Bankların bağlanmasının, təmürküzləşməsinin, başqa banklar tərəfindən udulmasının şahidi olacağıq. Çünki dövlət başçısının da çıxışında, 2017-ci ilin büdcəsinin son layihəsində də bank sistemində təmürküzləşmə proseslərinin, sağlamlaşdırma prosesinin davamlı şəkildə keçəcəyinə vurğu var. Bankların sağlamlaşdırılması dedikdə, təbii ki, əsas məsələ bankların bağlanması və çürük bankların sıradan çıxarılması, yaxud da birləşdirilməsidir. Bu proses gedəcək. Bu il bir neçə bank bağlandı. Sonuncu bağlanan "Bank Standard"la bağlı ciddi problemlər yaşandı. Hökumət məcbur oldu ki, 450 milyon manatlıq vəsaiti Əmanətlərin Sığortalanması Fonduna versin. Ola bilsin, bu ilin sonuna qədər növbəti addım atılmasın. Amma gələn ilin əvvəlində mütləq biz belə bir prosesin şahidi olacağıq. Bankların bağlanması, yaxud birləşdirilməsi sürətlənəcək".



Qeyd edək ki, bankların bağlanmasını bir müddət əvvəl deputat Vahid Əhmədov gündəmə gətirib və bildirib ki, proses davam etməlidir: "Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: "Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir".

Ekspert Əkrəm Həsənov isə bildirir ki, bu məsələni prinsipiial hesab etmək olmaz: "Bankların sayı elə də əhəmiyyətli amil deyil. Dünyada da belə standart yoxdur. Ölkədən-ölkəyə fərq var. ABŞ-da xırda

banklar çoxdur deyər, orada əhalinin sayına görə banklar da çoxluq təşkil edir. Ancaq Avropada əksinədir, bankların sayı azdır. Yəni bankın sayı əhəmiyyətli deyil. Əsas bankların keyfiyyətidir. Nəzərə alaq ki, hazırda böyük banklarımız olsa da, onların bəzilərinə xidmət istənilən səviyyədə deyil. Elə kiçik banklarımız da var ki, pis xidmət göstərmirlər. Yəni bankların sayını azaldıb, ancaq böyük bankları saxlamağın əhəmiyyəti yoxdur. Sadəcə, bizdə bank qanunvericiliyi təkmilləşdirilməli, banklara nəzarət güclü olmalıdır. Bunlar olarsa, bankların sayının əhəmiyyəti yoxdur".

□ Rəya RƏFİYEVA

Son illər dünyada gedən maraqlı bir prosesin şahidi oluruq. Belə ki, bir çox Qərb ölkələrində keçirilən seçkilərdə daha çox millətçi qanada mənsub qurumların, şəxslərin qalibiyyətini görürük. Amerika və Avropa ölkələrində demokratiya geriləyir, onu millətçilik və digər bənzər ideologiyalar əvəzləyir.

Bütün bunların fonunda qonşu ölkələrdə və dünyada baş verən inqilablardan Azərbaycana təsir etməməsi daim müzakirə mövzudur. Zaman-zaman dünyanın hansı nöqtəsində inqilab baş verirdisə, dərhal müxalif liderlər onun təsirinin Azərbaycanda hiss edildiyini, inqilab dalğasının artıq ölkənin hüduklarına çatdığını bildiriblər. Amma bunların heç biri baş verməyib. Sonuncu dəfə müxalif düşərgə 2011-ci ilin yazında ərəb ölkələrində baş verən "Ərəb baharı" adı altındakı inqilablardan ümidlənmişdi...

ADP sədri Sərdar Cəlaloğlu isə millətçiliyin dünyada sürətlə inkişaf etməsi və demokratiyanın gerilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri hesab edir ki, Avropada demokratiyanın zəifləməsinə səbəb digər ölkələrdə baş verən bu proseslərin dəstəklənməməsidir. S.Cəlaloğlu onu da bildirib ki, Avropadakı millətçiliklə Azərbaycandakı bu ideologiya tamam fərqlidir. Partiya sədri Avropada millətçiliyin daha çox irəliləməsi meylli olduğunu söyləyərək, bu halın ölkəmizdə heç zaman olmayacağı qənaətinə diqqət edir.

AĞ Partiyasının başkanı Tural Abbaslı bildirdi ki, son dövrlərdə Avropada sağ mühafizəkar ideologiya qalib gəlir və təkə bu millətçi qanadla

məhdudlaşdırılır: "İstər Trampın qələbəsi olsun, istərsə də Moldova və Bolqarıstanda keçirilən son seçkilərin nəticələri olsun, gördük ki, millətçi şüarlarla çıxış edən qüvvələr qalib gəldi. Əslində sağ mühafizəkarlıq da demokratiyadır, bunun demokratiyanın əleyhinə olması fikirləri ilə razılaşıram. Hazırda dünyada terror təhlükəsinin günbəgün artması insanlarda qorxu yaradır, onlar yalnız öz həyatlarını düşünürlər. Belə vəziyyətdə önə çıxan simalar uğur qazanmağa bilirlər. Doğrudur, onlar arasından populist çıxış edənlər də var. Tramp burada misal çəkə bilər. Amma bu onun qələbəsinə təmin edən amillərdən deyil. Bütün bunlara görə millətçiliyin inkişafının qorxudan irəli gəldiyi qənaətinə gəlməyəm. İnsanlar öz həyatlarına, dövlətlərinin təhlükəsizliyinə daha çox önəm verirlər. Bu tendensiyanın dünyada terror təhlükəsi səngimədikcə, davam edəcəyini düşünürəm. Bütün bunların Azərbaycana təsir etməməsinin bir sıra səbəbləri var. 20 ildən çoxdur ki, ölkədə amorf vəziyyət yaranıb. Müxalifət simaları eynidir, eyni şüarları da deyirlər. Artıq hər kəs eyni üzvlərdən, şüarlardan yorulub. Amerika kimi dövlətdə belə yeni simaya səs

Avropada demokratiyanı millətçilik əvəzləyir, bəs Azərbaycanda...



Tural Abbaslı:
"Millətçiliyin inkişafının qorxudan irəli gəldiyini düşünürəm"

verdiklər. 23 ildir insanlardan eyni şüarlara səs verməyi tələb etmək olmur. Burada bir problem də siyasi partiyaların ideologiyalarının yox dərəcəsində olmasıdır. Məsələn, təməlinə sağ mühafizəkarlıq



Əli Əliyev:
"Azərbaycan inqilabsız təkamül yolu ilə inkişaf etməlidir"

olan partiyalar özlərini liberal kimi aparırlar. Hamısı bir-birinə qarşıdır. Bütün partiyaların siyasi baxışları demək olar ki eynidir. Təkcə Azərbaycanda deyil, dünyada millətçi partiya kimi tanınan qurumlar liberal

ittifaqın üzvü olurlar, liberal şüarlar səsləndirirlər. Digər ölkələrdə baş verən inqilablardan niyə də ölkəmizə təsir etsin? O zaman inqilablardan niyə Azərbaycanda da buna cəhdlər edildiyi, amma yarı-yarıya qaldı. Siyasi qüvvələr bunun arxasında sona qədər dayanmağa bilmədilər. Vətəndaşlarda artıq inam qalmayıb. Bu inamı itirən hər hansı bir siyasi qüvvənin hakimiyyətə gəlməsi mümkün deyildir".

VİP sədri Əli Əliyevə görə isə hər ölkədə təhlükəsizliyə və digər məsələlərə təhlükələr yarananda sağ mərkəzlər, yaxud ultrasağlar qalib gəlir: "Fransa hazırda ciddi şəkildə prezident seçkilərinə hazırlaşır. Namizədlərdən ikisi də sağ düşərgədədir. Avropada cərəyan edən proseslər fonunda insanların sağ mühafizəkar qanadlara üstünlük verməsi onların dövlətçilik və milli ənənələrə daha çox üstünlük vermələrindən irəli gəlir. Cəmiyyət ənənələrə söykənib, irəli gəlməkdə meyllidir. Bunları demokratiyanın sona gəlməsi kimi qəbul etməyi düzgün saymıram.

Millətçiliyin yüksəlməsi demokratiyanın sonu ola bilməz. Həmin dövlətlər demokratik ənənələrə söykənərək, yollarına davam edirlər. Azərbaycanda partiyaların ideologiyaları cəmiyyət tərəfindən öyrənilir, siyasi proseslərə etinasızlıq hökm sürür. Bu da hakimiyyətin apardığı siyasətlə birbaşa bağlıdır. Seçkilərdə baş verən saxtakarlıqlar cəmiyyəti siyasi proseslərdən uzaqlaşdırıb. İndiki müxalif siyasi nəsilə Azərbaycan müstəqilliyini qazanıb. Amma onlar cəmiyyətə elə bir şəkildə təqdim olunublar ki, cəmiyyət yorulub. Bu da hakimiyyətə sərf edir. Ölkəmiz daxilində dəyərlər sistemində sadiq olmalıdır. Açıq, "Ərəb baharı" kimi inqilablardan Azərbaycanda baş verməsinin əleyhinə olmuşam. Kənardan istiqamətəndirilən siyasi prosesləri dəstəkləməyirəm. Azərbaycan inqilabsız təkamül yolu ilə inkişaf etməlidir. Təəssüflər olsun ki, bugünlərdə inqilabi şərait yetişdirilir, özü də sosial tələblərə söykənib, qanun inqilabı. Bu da ciddi təhlükədir".

□ **Cavanşir ABBASLI**

Əyalət siyasətçiləri vəziyyətin ağırlığından şikayətlənir

"Bölgə müxalifətçilərinin durumu lap ağırdır"

Azərbaycan siyasəti neçə illərdir "qaynamır". Xüsusilə müxalif düşərgəsində sütlük hökm sürür. Paytaxtda müxalif partiyaların fəaliyyəti hiss olunmayacaq dərəcədədirsə, bölgələrdə demokratik düşərgə təmsilçilərinin vəziyyətini təsəvvür etmək elə də çətin deyil.

Məlumdur ki, bölgələrdə müxalifətçi olmaq ikiqat çətin-dir, siyasi partiyaları təmsil etmək istənilən maneələrlə rəhbərlik deməkdir. Belə bir şəraitdə regionlarda dözümlü göstərib müxalifətçilik edənlər də az deyil. Onların gözləntiləri, ümidlərini öyrənmək üçün Müsavat Partiyasının bir neçə rayon şöbəsi ilə əlaqə saxladığımız.

Müsavatın Şəki rayon təşkilatının sədri Bakıxan Qəribli bu partiyanın ən ekstremal vəziyyətlərdə belə fəaliyyət göstərər bildiyini dedi: "Azərbaycanda siyasi partiyaların durumu olduqca acınacaqlıdır. O cümlədən də Müsavat Partiyasının bu sahədə çətinlikləri var. Rayonlarda da vəziyyət oxşardır, paytaxtdan bir qədər də ağırdır. Çünki rayon təşkilatlarının qərarqahları yoxdur, evlərdə yığılmaq məcburiyyətində qalırlar, normal fəaliyyət göstərmək, tədbirlər keçirmək üçün maliyyə yoxdur. Hansısa kiçik bir təşəbbüskarlığın qarşısını da inzibati qurumlar alır. Yeni konkret olaraq siyasətlə məş-

ğul olmaq imkanları sifə bəbərdir. Amma bununla belə Müsavat Partiyası qocaman bir partiyadır və bütün çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir. Biz gələcəyə böyük ümidlə baxırıq. Mən qısa zamanda ki, təşkilata sədr seçilmişəm. Artıq yeni üzvlər cəlb etməyə başlamışıq. Daha çox gənclərlə işləməyə üstünlük veririk. Bu yaxınlarda Bakıda Müsavat Partiyasının Məclisində iştirak etdim və oradan böyük ruh yüksəkliyi ilə qayıtdım. Ona görə yox ki, orada "hakimiyyətin bir addımlığındaydı" fikirləri səsləndi. Orada heç o fikirlər səslənmədi. Mən orada sadəcə nizam-intizam gördüm. Yeni 100-dən yuxarı Məclis üzvünün iştirakı, debatların keçməsi, Arif bəyin, İsa bəyin çıxışları göstərdi ki, Müsavat Partiyası yaşayır və ən ekstremal şəraitdə fəaliyyət göstərə bilər".

Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrəhov nizamnaməyə uyğun fəaliyyət göstərdiklərini dedi: "Vaxtı-vaxtında top-



lantılarımızı keçiririk. Son zamanlarda bir neçə yeni üzv qəbul etmişik. Bu yaxınlarda Müsavat Partiyasının qərarqahına, Məclisin iclasına gəldik. Bütün rayon təşkilatlarının sədrleri iştirak edirdi. Mərkəz bizimlə, yeni rayon təşkilatları ilə çox maraqlanırlar. Məsələ qaldırıldı ki, rayon təşkilatlarına diqqət artırılmalıdır. Bu yaxınlarda zona müşavirələri keçiriləcək. Ola bilsin ki, hansısa rayon təşkilatlarında problemlər var. Onlar araşdırılacaq və mərkəzi qərarqahdan lazımı tədbirlər görülməlidir. Bizim mərkəzi qərarqahdan gözləntilərimiz çoxdur. Əgər mitinq qərarı verilərsə, bizim rayon təşkilatı da

fəal iştirak edəcək. Həmişə də edib. Düzdür, hazırda cəmiyyətdə bir fəallıq yoxdur. Ancaq partiya nə qərar versə, biz də ona uyğun fəaliyyət göstərəcəyik".

Müsavatın Qazax rayon təşkilatının sədri İlqar Mustafayev gözləntilərinin və ümidlərinin böyük olduğunu dedi: "Qazax rayonu sərhəd bölgəsi olduğu üçün müxalif partiyaların minimum, dar çərçivələrdə fəaliyyət göstərir. Həm də buradakı müxalif partiyaların fəaliyyət göstərməsinə hakimiyyət tərəfindən dəfələrlə müqavimət göstərilir. Bizim partiya rəhbərliyindən çox böyük göz-



Xasay Fərzulla

ləntilərimiz, onlara ümidimiz var. Hər zaman onlarla əlaqə saxlayırıq. Bölgədə yaranmış vəziyyəti onlara çatdırırıq. İstər-istəməz onlarda vəziyyətdən çıxmaq, bölgədəki təşkilatın fəaliyyətini normal hala salmaq üçün çalışır. Qazax rayonunda çox maneçiliklərlə rəhbərlik deməkdir. Partiyaya yeni üzvlər də qəbul etmişik. Partiyadan çıxan yoxdur. Burada işləyən adamlara partiyada fəaliyyət göstərməsinə maneçilik yaranır. İşdən çıxarılmıqla hədələndiyi üçün müəyyən partiya yoldaşlarımız fəaliyyət göstərə bilmirlər. Bizim qərarqahımız yoxdur. Ancaq çalışırıq ki, fəaliyyətimiz normal olsun. Bir rayon təşkilatı olaraq rayonumuzun, respublikamızın inkişafının normal olmasına çalışmışıq. Amma hər dəfə də müqavimətlə rəhbərlik deməkdir".

Partiyanın Masallı rayon təşkilatının sədri Xasay Fərzulla partiyaların müəyyən səbəblərdən effektivliyinin aşağı düşdüyünü dedi: "Siyasi və iqtisadi vəziyyət Azərbaycanın hər yerində eynidir. O baxımdan, Masallıda da vəziyyət ona uyğundur. Uzun illərdir mövcud hakimiyyət siyasi proseslərin qarşısını almaqla məşğul olub. Təəssüf ki, buna geniş öl-

çüdə nail olub. Bura seçkilərin saxtalaşdırılmasından tutmuş aktiv siyasi vətəndaşların təqib və təzyiqinə qədər hamısı aiddir. Siyasi partiyaların aynası seçkilərdir. Seçkilərin isə hansı havada keçirilməsinin elə bir fərqi yoxdur. Bu gün normal, demokratik seçki olmadıqca Azərbaycan vətəndaşı seçki yolu ilə hakimiyyətin dəyişəcəyinə inanmır. Bu vəziyyəti isə yaradan məsələ partiyada fəaliyyət göstərməsinə maneçilik yaranır. İşdən çıxarılmıqla hədələndiyi üçün müəyyən partiya yoldaşlarımız fəaliyyət göstərə bilmirlər. Bizim qərarqahımız yoxdur. Ancaq çalışırıq ki, fəaliyyətimiz normal olsun. Bir rayon təşkilatı olaraq rayonumuzun, respublikamızın inkişafının normal olmasına çalışmışıq. Amma hər dəfə də müqavimətlə rəhbərlik deməkdir. Bütün bu çətinliklərə baxmayaraq isə Müsavatın Masallı rayon təşkilatı fəaliyyətini davam etdirir. Dürğunluq deməzdim, sadəcə, effektivlik aşağıdır, bunun da səbəbini qeyd etdim. Lakin son illər hadisələr siyasi müstəvidən çox iqtisadi müstəvidə cərəyan etməyə başlayıb. Hakimiyyətin uğursuz iqtisadi siyasəti fiasqoya uğramaqdadır. Bu da insanların onsuz da ağır olan vəziyyətini daha da pisləşdirib. Vətəndaşın gəlirləri ciddi şəkildə azalıb. Proseslər bu minvalda davam edərsə, hakimiyyət özündə iradə tapıb normal iqtisadi və siyasi islahatlar aparmasa, vəziyyətin daha da ağır olacağı tam gözləniləndir".

□ **Günəl MANAFLI**

Hökumət hələ də neftin bahalaşacağına ümidlidir

Ekspertlər isə deyir ki, neft faktorunu tamamilə gündəmdən çıxarmaq lazımdır, əks halda, ölkədə real iqtisadi əsaslara söykənmiş bir model qurulmayacaq



Azərbaycan hökumətinin neftlə bağlı gözləntiləri hələ də qalmaqdadır. Ekspertlər bunun narahatıdır. Energetika naziri Natiq Əliyev gələn ildən neftin qiymətinin artacağını proqnozlaşdırıb. Nazir "Respublika" qəzetinə yazdığı məqaləsində bildirib ki, proqnozlara əsasən, gələn il dünyada neft tələbatı artacaq. Bununla da neftin qiyməti bahalaşmağa başlayacaq.

Nazirin fikrincə, 2017-ci ildə dünyada neft gündəlik tələbatı 95 mln. 300 min barel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi

Ekspert Natiq Cəfəri isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində hökumətin neftin bahalaşmasını gözləməsi, bu arzu ilə yaşaması doğru deyil: "Görünən odur ki, hökumətin arzusu, istəyi, gözləntisi neftin qiymətlərinin sürətlə qalxmasıdır. Gözləyir ki, qiymətlər qalxsın və ölkədə yaşanan problemlər birdəfəlik həll olunsun, iqtisadi problem arxada qalsın. Amma anlamalıdır ki Azərbaycan da bu gün yaşanan problem neftin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Bu nəticədir. Yeni neftin qiymətinin düşməsi nəticə olaraq iqtisadi durumu pisləşdirdi. Amma səbəblər müxtəlifdir və həddindən artıq dərinlidir. Səbəblər idarəetmədir, rəqabətli mühitin olmamasıdır, korrupsiya üçün yaranan sxemlərin illərdə ölkədə mövcudluğudur. Həmçinin, səbəb məhkəmə azadlığının olmamasıdır ki, iş adamları və əmlak sahibləri öz hüquqlarını qoruya bilmirlər. Yeni bunlar səbəblərdir və bu səbəblərə görə də indiki ağır iqtisadi duruma düşmüşük. Neftin qiymətinin düşməsi bu səbəbləri qısa müddətdə üzə çıxardı. Elə bil ki, obrazlı desək, kosmetikani yudu və ölkə iqtisadiyyatının əsl siması üzə çıxdı. Hökumət bunu dərk etməlidir, bütün ümidlərini və gözləntilərini neftin qiyməti ilə bağlamamalıdır. Neftin qiyməti qalxacaqsa, lap yaxşı. Ölkənin gəlirləri daha da artacaq. Amma bunun əksini düşünmək lazımdır. Ümumiyyətlə, neft faktorunu tamamilə gündəmdən çıxarmaq, unutmamaq lazımdır ki, Azərbaycan

caında real iqtisadi əsaslara söykənmiş bir model qurulmuşdur. Ən təəssüfləndiyim hal ondan ibarətdir ki, hökumət nümayəndələri hələ də bütün problemlərin kökünü neftin qiymətinin düşməsinə görürlər. Əslində bu, belə deyil. Problemlər daha dərinlidir. Problemlər illərdə yığılmış, qalmış problemlərdir. Bunlar həll olunmalıdır. Real iqtisadi modelə keçməmək, neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanda problemlər getdikcə də davamlı şəkildə olacaq".

Ekspertin sözlərinə görə, bizdə həm də problem ondan ibarətdir ki, Azərbaycanda hasilat da düşür: "Nədənə, bu barədə hökumət nümayəndələri heç danışmaq istəmir. Amma həm bp-nin hesabatında, həm OPEK-in hesabatında Azərbaycanda hasilatın hər il nəzərəcarpacaq dərəcədə azalması göstərilir. Gələn il OPEK-in gözləntisi gündəlik hasilatın ən azı 30 min barel azalması yönündədir. Bp-nin açıqlamaları və hesablamları var ki, 2018-dən sonra ümumiyyətlə, hasilatın azalması sürətlə artacaq. Bizdə ikiqat problemdir, həm qiymət düşür, həm hasilat azalır. Ona görə də neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, ölkədə normal, işlək iqtisadi model qurulmalıdır. O ki qaldı neftin qiymətlərinin gözləntilərinə, əslində bu gün dünyada baş verən bütün proseslər neftin qiymətinin uzun müddət, hətta onilliklər boyu aşağı səviyyədə qalmasına dəlalət edir. Birincisi, neftin kifayət qədər sürətlə və ucuz hasilatı texnologiyaları yaranır. Məsələn, Amerikada slans neftinin hasilatının evvəllər maya dəyəri hər barel üçün 60-70 dollar idisə, indi 20 dollara qədər aşağı enib. Hətta bundan da aşağı enməsi gözlənilir. ABŞ prezidenti Donald Trampın iqtisadi proqramında neft hasilatının kifayət qədər sürətlə artması və Amerikanın ümumiyyətlə xaricdən neft almaması hədəfi yer alır. Bu da neftin qiymətinin aşağı çəkəcək əsas amillərdən biridir. Dünyada dollar bahalaşır, getdikcə də bahalaşacaq. Baha dollar həmişə ucuz neft deməkdir. Bu da nefti ucuzlaşdıracaq

amillərdəndir".

Ekspertin sözlərinə görə, digər məsələ isə alternativ enerjinin - günəş, külək və bərpa olunan digər enerjinin daha geniş yayılmasıdır: "Bu da neftə tələbatı azaltmaq yönündə ciddi addımlar olacaq. Avropa, ümumiyyətlə, 2020-ci ildən sonra daxili yanma mühərrikindən addım-addım imtina etməyi düşünür. Yeni benzinlə işləyən, neftlə işləyən mühərriklərdən imtina etməyi düşünür ki, bu da neftin qiymətini aşağı çəkən əsas amillərdən birinə çevriləcək. Yeni dünyada gedən trend neftin qiymətinin aşağı olacağını göstərir. Amma görünən odur ki, Azərbaycan hökuməti bu acı realıqla barışmaq istəmir".

Qeyd edək ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da neft gəlirlərindən danışmış və "Yaxın 15-20 il ərzində isə fonda daha 100 milyard dollar daxil olacağını gözləyirik", - deyər açıqlama verib. O qeyd edib ki, neftin qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək. Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: "Yaxın 15-20 il ərzində isə fonda bu sahədən daha 100 milyard dollar daxil olacağını gözləyirik".

Şahmar Mövsümovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfəri bildirib ki, icraçı direktorun hansı meyarlara və ölçülərə görə bu rəqəmi hesabladığını anlamaq çətin deyil: "Bugünkü qiymətlərə baxsaq, hələ neft 50 dollar civarındadır. Bu il fonda təqribən 5 milyard civarında vəsait daxil olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, yaxın 10 ildə 45 milyard yaxın vəsaitin daxil olma ehtimalı var. O şərtlə ki, Azərbaycanda hasilat azalmasın".

□ Rəy RƏFİYEVA



Ələt yolundakı dəhşətli qəzada 3 nəfər öldü

Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qarabağ rayonu Qobustan qəsəbəsində "Opel" markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan "Shacman" markalı yük avtomobilinə çarpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, "Opel" markalı minik avtomobilinin "Shacman" markalı yük maşınına çarpılması nəticəsində ölənlər şəxslər bunlardır: Binəqədi rayon sakini, 1989-cu il təvəllüdü Ağayev Mükəfət Bəylər oğlu, Masallı rayon sakini, 1992-ci il təvəllüdü Rzazadə Günel Taleh qızı və onun 7 aylıq övladı Rzazadə Ümid Asif oğlu. "Opel"i idarə edən 23 yaşlı Həsənov Sənan Hidayət oğlu isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin çox ağır olduğu bildirilir.

Bərdədə məmurun evi yandı: ölənlər və yaralanan var

Bərdə rayonunda fərdi yaşayış evi yandı. "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nüşabə küçəsində, Bilman Şadlinskiyə məxsus evdə baş verib.

Belə ki, noyabrın 23-dən 24-nə keçən gecə ikimərtəbəli evin birinci mərtəbəsində başlayan yanğın tezliklə 8 otaqlı evi bürüyüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Bərdə rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ev sahibinin bibisi, 76 yaşlı Sülhiyyə Şadlinskaya yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı Aygun Şadlinskaya isə müxtəlif dərəcəli yanq xəsarətləri alıb.

İlkin ehtimala görə, yanğına evin birinci mərtəbəsində içərisinə qaz borusu quraşdırılmış odun sobası səbəb olub.

Qeyd edək ki, Bilman Şadlinski Bərdə Rayon Məşğulluq Mərkəzinin direktorudur.

Kişilər!!! Axırcı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəliyi)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



Cümə söhbətləri

B ismilləh-Rahmənir-Rahim!
 Artıq son günlərini yaşadığımız məhərrəm-səfər əyyamı həqiqətsevər insanların xatirəsindən silinməyən bir dönmədir. Və yüzillərdir ki, hər il ardıcıl olaraq 2 ay müddətində İmam Hüseyini (ə) tanıyanlar, sevənlər, İmam Hüseyinə (ə) məhəbbəti olan hər bir kəs bu əyyamda Kərbəla vəqəsinə xatırlayır, Peyğəmbər (s) övladının Aşura günü başına gələn müsibətləri xəyalında canlandırır, Aşuradan sonrakı günlərdə baş verənləri xatırlayır. Və bu xatırlamalar yalnızca tarixi səciyyə daşıyır.

Tarixi epizod, yoxsa...?

Aşura müsibətini xatırlamaq o demək deyil ki, insan belə bir tarixi hadisənin olmasını yada salsın, təkə belə bir böyük tarixi müsibəti yad etsin. O demək deyil ki, insan bu müsibəti xatırlayıb qəmlənsin, qəlbini kədər hissi bürüsün və bununla insan məhərrəmliyi yaşatmaqla bağlı işlərini yekunlaşdırmış bilsin. Axı həqiqət budur ki, əgər bununla yekunlaşmaq mümkün olsaydı, bu böyük qəhrəmanlıq məktəbinin dərsləri əxz olunmamış qaldı.

Əslində İmam Hüseyin (ə) əzasi yalnızca bir tarixi hadisə deyildir. Hüseyin (ə) əzasının mahiyyətində insanın özünü-təftişi var, insanın özünəqayıdıışı var. İnsanın necəliyi barədə, necə olmaqlığı barədə özünə hesabat verməsi var. İstər o zaman, istər sonrakı dövrdə, istər sə də bu gün insanın İmam Hüseyinlə (ə) nə dərəcədə həmməslək olmasını, ruhiyyəsinin uyğun gəlməsini qiymətləndirməsi var məhərrəmlik əzadərliyi. "Hüseyinin (ə) yaşadığı, malik olduğu, uğrunda canını fəda etdiyi dəyərlər nə qədər həkimdir insanın qəlbine" sualının cavabı tapılır əza məclislərində.

Məhərrəm-səfər əyyamında İmam Hüseyini (ə) yad etmək ənənəsi əsrlər keçdikcə, zaman ötdükcə, insanlar müxtəlif inkişaf və tərəqqi göstəricilərinə yetişdikcə, əxlaq və mənəviyyat məsələlərinin gündəmə gəlməsi artıqca daha da yüksəlir. Aşura fəlsəfəsini dərk etmək, Kərbəla qəhrəmanları ilə tanış olmaq mövzuları zaman keçdikcə nəinki aktuallığını itirir, hətta getdikcə daha da dərinləşir. Yaşadığımız dövrdə də bu məsələ öz nəcib tərəvət və lətafəti ilə günbəgün insanların diqqətini daha çox cəlb etməkdədir.

Ümmətdən nigaranlıq



Hacı İqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
 İlahiyyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-camaatı

cəssümü olan bu müqəddəs şəxslər ümmət tərəfindən qorunmadı.

İmamətin 8-ci nuru

Səfər ayının sonuncu günündə şəhid olan 8-ci İmam Həzrət Rzanın (ə) da mübarək həyatı bu baxımdan istisna təşkil etmədi. Və o Həzrətin (ə) həyatının, imamətinin tarixinin öyrənilməsi ümumilikdə imamətin daşıyıcılarına olan münasibət barədə dolğun təsəvvür yaradır. Bu müqəddəs əmanətə qarşı törədilən zülmə, o cümlədən, haqqı bilib-bilə, insanları nahaqq və batilə dəstək verməsi - əfsus olsun ki, ümmətin imamətə nisbət-də tutduğu tənəzzül mövqeyinin ən bariz göstəricilərindəndir. İnsanlar bildikləri, dərk etdikləri, zamanə İmamını (ə) tanıdıqları halda, öz imtahanlarını layiqincə verə bilmədilər, İmamlarını (ə) zalım müstəbidlərin, qəsbkar və diktatorların şərindən qoruya bilmədilər.

İmam Rza (ə) hicri-qəməri təqvimlə il 148-ci ildə, zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. 55 il ömür sürən İmam (ə), bunun 21 ilini imamət nurunun daşıyıcısı olur. Müqəddəs ata-babasının irsinə sahib olan İmam Rza (ə), öz mübarək imaməti dövründə vəziyyətə uyğun öz böyük missiyasını bəşəriyyətə çatdırmış, insanları Həzrət Peyğəmbərin (s) getirdiyi İlahi təlimin həqiqətləri ilə tanış etmişdir.

İmam Rzanın (ə) atası 7-ci İmam Həzrət Museyi-Kazım (ə), anası həzrət Nəcmiyyədir (s.ə). Azərbaycan insanına xüsusi lütf inayət olunub onunla bağlı ki, İmam Rzanın (ə) 2 bacısının - Həzrət Həkimənin (Bibi-Hezbət-də) və Həzrət Rəhimənin (Nardaranda) müqəddəs həməmləri bizim torpaqdadır. Və bu lütf müqabilində, imamət əmanətinin, bu müqəddəs imamzadə həməmlərinin ziyarəti baxımından buradakı müsəlmanların məxsusi məsuliyyətləri də vardır.

İmam Rzanın (ə) həyatına nəzər yetirsək, günümüz üçün xüsusi fayda gətirə biləcək bir neçə mühüm cəhətə diqqət yetirməliyik. Yəni həyatı təbiiqat

baxımından bir neçə nümunəyə toxunacağıq ki, bunlar əxlaqi keyfiyyətlərin öyrənilib təbiiq edilməsi baxımından xeyli önəmlidir.

Müsafrə yardım

Hədislərdən birində nəql edilir ki, bir gün səfərdə olan bir adam İmam Rzanın (ə) evinə gələrək, öz müşkülünü çatdırır: "Ya İmam! Mən Sizin dostlarıңызdanam. Yoxsul da deyiləm. Lakin, pulum qurtarib. Və qayıtmaq üçün xərcim yoxdur. Əgər mənə bir qədər pul versəniz, öz şəhərimə çatandan sonra (həmin məbləği) Sizin adınızdan sədəqə verərəm" - deyə bildirdi. İmam (ə) qalxıb o biri otağa keçərək, oradan 200 dirhəm gətirir, qapının arxasından həmin insana verir və buyurur: "İbunu

gətirəndə muzdunu əvvəlcədən təyin edin. Çünki muzdu təyin olunduqda və siz ona muzdun-dan artıq pul versəniz, o, sevinər. Yox, əgər muzdu təyin etməsəniz, onda muzdun üçqat məbləğini də ona versəniz, elə güman edər ki, muzdunu (həqiqi məbləğini) verməmişsiniz".

İnsanlararası münasibətlərdə ən çox narazılığa, qarşıdur-maya səbəb olan məsələlərdən biri məhz onunla bağlıdır ki, insanlar gündəlik həyatlarında, məişətlərində, ticarətlərində işə-götürənlə işçi arasında öncədən razılığın əhəmiyyətini ya başa düşmür, ya da riayət etmirlər. İş görüldəndən sonra saxlanılan bu danışıqlar, çox nadir hallarda ümumi həqiqi razılıqla bitir. Və bunlar, fərdi səviyyədə narazılıqlar yaratmaqla yanaşı, top-

otağa qayıdıb, ona buyurur: "Ey Bəzənti! Heç vaxt bunlarla baş-qalarının yanında öyünmə, qür-rələnmə. Çünki, Həzrət Əli (ə) öz dəyərli səhabəsi Səsəə xəstələndikdə, onu görmək üçün sa-atlarla ona mehribanlıq göstərdi və bundan sonra, öyünməməsi, qürurlanmaması üçün buyurdu: "Əziz dost! Bu gördüklərini əsla özün üçün qürur vəsiləsi edərək, İmən beləyəm, mən eləyəm, İmam mənə məhəbbət göstərdi" - deyə qürurlanma. Mən bu işi dini və insani borcumu yerinə yetirmək üçün edirəm".

Görürük ki, İmam (ə) hər mənada yüksək əxlaqi, mənəvi məqamları, xüsusi diqqəti nü-mayiş etdirir. Və öz biliyiylə qona-ğının xəyalları barədə xəbər tut-duqda, dərhal onu, bu tənəzzülə gətirəcək fikirlərin möhkəmlə-

Hər səhnəsində əxlaq dərsi olan həyat

lumda müəyyən mənfi ab-hava-nın bərqərar olunmasına da rə-vac verir.

Həzrət Peyğəmbər (s) və Əhli-Beytin (ə) irsindən danışı-landa, bir çox insanlar düşü-nür-lər ki, hansısa mücərrəd mövzu-lardan söhbət gedir. Amma əs-lində bu müqəddəs şəxslərin bö-yüklüyü elə ondadır ki, sadə epi-zodlarla mühüm mətləbləri hər bir insanın həzm edə biləcəyi tərdə çatdırırlar və hərəyə, gö-türə biləcəyi həcmdə məlumat təqdim edirlər. Bu müqəddəs in-sanlar gündəlik həyatın içində ən yüksək əxlaq nümayiş etdirə biləcək qabiliyyətini təzahür ediblər.

Qonağa ehtiram

İmam Rzanın (ə) həyatından götürülmüş digər nümunədə alimə hörmətin təzahürünü görürük. Belə ki, İmam Rzanın (ə) dönəmində Əhməd Bəzənti adlı çox tanınmış bir alim yaşayırdı. O, İmam Rza (ə) ilə müəyyən müddət məktublaşır, suallarına cavab alır və bundan sonra Həzrətin (ə) imamətinə eti-qad bəsləməyə başlayır. Elə olur ki, bir zaman Əhməd Bəzəntinin müəyyən əlavə elmi suallar olur İmam (ə) və o, Həzrətə (ə) müraci-ətlə, bu suallar cavablandırmaq üçün heç kəsin olmadığı bir vaxtda onunla danışmaq istəyini çatdırır. İmam (ə) onun istəyini qəbul edir və hətta öz miniyini Əhməd Bə-zənti üçün göndərir. Əhməd Bə-zənti İmamın (ə) hüzuruna gəlir və həmin gün gecə yarısnadək İmamla (ə) söhbət etmək şərəfinə nail olur. Bu zaman o, öz suallar-na cavab tapır və elmi müşküllərini həll edir. Yatmaq vaxtı çatanda İmam (ə) xidmətçisini çağırır, bu-yurur: "Mənim şəxsi yatağımı gətir-rib, mənim yarımda yüksək mə-qam olan qonaq üçün sərk ki, isti-rahət etsin".

İmamın (ə) sözləri Əhməd Bəzəntini hala gətirir və o, öz-özünə belə düşünür: "İmam-dan (ə) sonra, dünyada ən yaxşı adam - mənəm. Bu mənəm ki, İmam (ə) miniyini mənim üçün göndərdi. Bu mənəm ki, İmam (ə) öz yatağını mənim üçün gön-dərir ki, yatım, istirahət edim. Bu mənəm ki, İmam (ə) saatlarla mənimlə söhbət edir".

Əhməd Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən İmam (ə)

nib, durumunu təkəbbürləşdir-məsindən qoruyur. Və məsələni aydınlaşdırmaq üçün möminlə-rin əmiri Həzrət Əlinin (ə) öz sə-habəsinə qardaşcasına etdiyi nəsihəti də nəql edir.

Günümüz üçün də çox aktu-al olan məsələdir. İnsan gərək ona hörmət göstərənini diqqət təzahürünü "özünün yüksək şəxsiyyəti" ilə bağlamasın, əksi-nə, qarşı tərəfin qonaqpərvərliyi-nin, imanının, mehribanlığının nəcib təzahürü kimi qəbul etsin.

Hər zamana edilən Aşura mesajı

Diqqət etsək, görürük ki, əziz İmamlarımız (ə) həyatın hər bir səhnəsində çox gözəl bir nümunə qoymuşlar və bu misalları yad etmək, həmin əxlaqi məsələlərə sahib çıxmaq baxımından çox önəmlidir.

Yekunda İmam Rzanın (ə) şəhadət öncəsi ilə bağlı bəzi nöqtələri də qeyd edək. Şəhadətindən öncəki gecə İmam Rza (ə) cəddi Həzrət Peyğəmbəri (s) yuxuda görür. Həzrət (s) əziz nəvəsinə buyurur: "Sabah bizim yanımıza gəl..."

Məlum olduğu kimi, zalım Abbasi xəlifəsi Məmunun (İbn) əmiri ilə İmam Rzanı (ə) zəhərləyirlər. Həzrət (ə) zəhərləndik-dən sonra evə qayıdır... Yaxın-larına tapşırıq verir: "Evin xal-çalarını yığışdırın və heç kimi evə gəlməyə qoymayın... Mə-nim can verən zamanıdır. Mən də babam Hüseyin (ə) kimi torpaq üstündə can vermək istəyirəm..."

Axır anlarında da İmam (ə) Aşura mesajını göndərir onu se-vənlərə. İmam Hüseyin (ə) mək-təbini unutmamaq göndərişi, əmanətə sədəqət dəvəti var bu-rada. Allah Təala nəsib etsin ki, biz bu göndərişləri qəbul edib yaşatmaq səadətinə nail olaq!

Allahım, Aşura səhnəsində təqdim olunan hər mənada nü-munəlik, hər mənada mərdlik, şücaət, fədakarlıq, qəhrəman-lıq, şəxsiyyət, ləyaqət dərslərini mənimsəmək tofiqatını bütün iman əhlinə nəsib et!

Allahım, 12-ci İmamımız Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdirənlərdən olmaq tofiqatını bizlərə qis-mət et! Amin!



MÜSAVAT

Son səhifə

N 262 (6683) 25 noyabr 2016



Bu peşə sahibləri daim depressiyada olur

Bəzi peşə sahibləri işlərinin özelliyi, daha doğrusu, gərginliyinə görə istisnasız olaraq depressiyada olurlar. Bunların siyahısına tibb işçiləri, dayələr, jurnalistlər, ictimai işçilər, sənətçilər, əylənmə sektorunda çalışanlar, müəllimlər, maliyyə işçiləri daxildir. Belə ki, həkimlər, tibb bacıları və sağlamlıq sahəsində işləyən digər mütəxəssislər, insanların sağlamlıqları üçün çalışarkən, özlərini unudurlar. Dayələr isə daim yemək yedirmək, duş qəbul etdirmək kimi işləri yerinə yetirərkən mənfi hissləri daha çox aşkara çıxır. Jurnalistlər ölüm, xəstəlik, qəza, şiddət, yoxsulluq kimi həyatda olan hər növ çətinliklərlə qarşılaşmalı olduqları üçün depressiya onlar üçün qaçılmazdır. Sənətçilərsə nizamsız gəlirdə etdikləri üçün depressiyaya tez-tez düşürlər. Təhsil, yığılmış tapşırıqlara nəzarət etmək, imtahan kağızlarını oxumaq bu kimi işləri görən müəllimlik peşəsi, bir çox uşaqlar və onların ailələrlə həmsöhbət olmaq tələb etdiyindən stresli işdir. Maliyyə işçiləri üçün isə özünə aid olmayan pulu, həm də minlərlə, milyonlarla, ya da daha çoxunu idarə etmək böyük məsuliyyət tələb edir. Hesabın düzgün olmaması, ya da başqaları üçün idarə olunan sərmayənin itkisi kimi riskli vəziyyətlər bu sahədə işləyənlər üçün stressə səbəb olur və depressiyaya salır.

Elektron siqaret cibində partladı

Nyu-Yorkdakı Mərkəzi Vağzalı ziyarət edən şəxsin cibində elektron siqareti partlayıb. Şahidlər danışırlar ki, birdən həmin şəxsin tərəfdən atəşəşanlıq görünüb. Zərərçəkmiş xəstəxanaya aparıblar, onun əl-ayaqlarında yüngül yanıqlar qeydə alınıb. Baş vermiş hadisə qatarların gediş-gəlişinə, onların hərəkət qrafikinə mənfi təsir etməyib. Ötən il ABS-ın Nəqliyyat Nazirliyi aviasərnişinlərə baqajlarında elektron siqaretlər aparmağı qadağan etmişdi. Bu, uçuş zamanı baş verə biləcək hər hansı yanğının qarşısını almaq məqsədilə olub. Noyabrın əvvəlində isə elan edildi ki, fransız veyper Amin Britel cibindəki elektron siqaretin partlaması nəticəsində əlindən və qar-



nından ciddi yanıq xəsarəti alıb. Bundan başqa, kişinin geyimi yanıb. Ancaq dostları-

nın sayəsində yanan atəşi söndürüb, xəsarətin miqyasını azalda bilib.

Sürücülük vəsiqəsindən imtina et, restoranda endirimli yemək ye

Yaponiyanın Ayti bələdiyyəsinin rəhbərliyi yaşlı yapon sürücülərinə öz sürücülük vəsiqələrini restoranda endirim paketi ilə dəyişməyi təklif edib. Bu barədə lenta.ru saytı BBC News-a istinadən yazıb. Hüquq-mühafizə orqanları "Suqakiya" restoranlar şəbəkəsi ilə anlaşaraq bura gələn həmin yaşlı sürücülərə 15 faizlik endirim etməyi qərarlaşdırıb. Nəzərdə tutulmuş menyuya şorba, düyü, salatlar və bəzi şirniyyatlar daxildir. Aksiya 176-ya yaxın restoranda həyata keçirilir. Bu endirimlərdən yararlanmaq üçün yaşlı sürücülər polisə müraciət etməli, öz vəsiqələrini təhvil verməli və bunun sertifikatla təsdiqini əldə etməlidirlər. Bələdiyyə rəhbərliyi ümid edir ki, bu tədbir çoxlu sayda qəzaların sayının azalmasına səbəb olacaq. Analoji proqramlar artıq Yaponiyanın digər bölgələrində test edilir. Sürücülük vəsiqəsindən imtinanı stimullaşdırmaq üçün sürücülərə taksi gedişlərinə endirim və ictimai hamamlara pulsuz giriş kartları verilir.



Bakir kişilərə çılpaq modellərin şəklini çəkməyə icazə verilir

Yaponiyada bakir kişilərin qadın bədənini tanıması üçün maraqlı bir proses gədir. Belə ki, onlara çılpaq modellərlə rəsm dərsləri verilir. Bəzi kişilərə "yaramiso" deyirlər. Yaramisolar Yaponiyada fenomen halına gəliblər və qadın bədənini tanımaları üçün onlara nüfuzlu (çılpaq) modellərlə rəsm dərsləri verilən bir kurs açılıb. Bu dərslər ödənişsizdir və dərslər birlikdə həmin kişilərə "Virgin Breaker", yəni "bəkarət qırıcı" adlı bir kitab da verilir. Bu durumun səbəblərindən biri olaraq yaponların görücü üsulu ilə evlənmələrinin azalması göstərilir. Bundan başqa, ölkədə iqtisadi durum pisləşdiyi üçün kişilərin də özünə inamı azalıb. Kursu qatılan 41 yaşındakı Takashi Sakai isə özünü belə ifadə edir: "Heç sevgilim olmayıb. Maraqlanmadığım üçün yox. Qadınlara heyranam. Sadəcə, düz yolu tapa bilmədim".

Sakai deyib ki, kursu ilk qatıldığı zaman qadın bədənindən çox ciddi şəkildə təsirlənib.



QOÇ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsada, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allaha yaddan çıxarmayın.



BUĞA - Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.



ƏKİZLƏR - Göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Xislətinizdən asılı olaraq ətrafda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarınıza da baş çəkməyə çalışın.



XƏRÇƏNG - Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və büdcədə artım da gözlənilir.



ŞİR - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdırma biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə, müttəfiqlərinizi itirəcəksiniz.



QIZ - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun.



TƏRƏZİ - Dünən axşamdan mənfi enerjili Ay bürcünüzdə omasına baxmayaraq, ayın ən dəyərli gününü yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı rəğbət yaradacaq. Ac qalmayın.



ƏQRƏB - Yaxşı olar ki, vaxtınızı bütünlüklə münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Dini dəyərlərə hörmət edin.



OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boş çıxması, digər tərəfdən səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər.



OĞLAQ - Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin.



SUTÖKƏN - Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çilgünlükdən uzaq olmalısınız. Konflikt yaratmaqdan, barışdırıcı mövqe seçin.



BALİQLAR - Ailə-sevgi münasibətlərində bütün proseslər üreyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Qız dostları ilə dalaşib saçını yedi

Rusiyada həkimlər şiddətli qarın ağrısı və baş dönməsi ilə xəstəxanaya aparılan 10 yaşlı bir qızın bağırsağından saç topası çıxardı. Həkimlərin iddiasına görə, sinif yoldaşları ilə problemləri olan kiçik qız saçlarını yeyib. Saç topası balaca uşağın mədəsindən bağırsağına qədər uzanmış. Əməliyyatı həyata keçirən həkim daha öncə belə bir hadisə ilə rastlaşmadığını deyib. Uğurla gerçəkləşdirilən əməliyyatdan sonra 10 yaşındakı qızın sağlamlığı yaxşılaşdı. Doğru gədir və yaxın zamanda evə buraxılacaq.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 4.750